

Test: **0401\_Az\_Ayani\_Yekun imtahan**

Fenn: **0401 Bank işi**

Sual sayı: **700**

**1) Sual:** Akkreditivin nağd pulla ödənilməsinə:

- A) icazə verilmir
- B) emitent-bankın icazəsi zamanı icazə verilir
- C) yerli hakimiyyətin idarəciliyi zamanı icazə veriləndə buraxılır.
- D) icazə verilir

**2) Sual:** Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- A) akkreditiv
- B) ödəniş tələbnaməsi
- C) ödəniş tapşırığı
- D) çek

**3) Sual:** Ödəniş dövriyyəsi həyata keçirilir:

- A) nağd və nağdsız qaydada
- B) yalnız nağd qaydada
- C) yalnız nağdsız qaydada
- D) AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında

**4) Sual:** Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- A) kommersiya bankları
- B) hesablaşma-kassa mərkəzləri
- C) region depozitariləri
- D) küçə bankomatları

**5) Sual:** Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- A) daim baş verir
- B) heç vaxt baş vermir

C) saziş subyektlərinin razılaşması əsasında baş verir

D) dövri olaraq baş verir

**6) Sual:** Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- A) onun yüklənib yola salınmasından sonra
- B) onun yüklənib yola salınmasına qədər
- C) onu alıcı alandan sonra
- D) avans ödənişində

**7) Sual:** Tədavül vasitəsi kimi pul:

- A) nağdsız dövriyyənin əsasını təşkil edir
- B)** nağdsız dövriyyədə istifadə edilə bilməz
- C) nağdsız dövriyyədə istifadə edilə bilər
- D) dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.

**8) Sual:** İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- A) dövlət bankları
- B)** kommersiya bankları
- C) təsərrüfat subyektləri
- D) hesablaşma-kassa mərkəzləri

**9) Sual:** Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- A) həddən çox böyükdür
- B) tamamilə yoxdur
- C)** həddən azdır
- D) həddən çoxdur

**10) Sual:** Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- A) yalnız əmtəə
- B)** əmtəə və qeyri-əmtəə
- C) yalnız qeyri-əmtəə

D) yalnız maliyyə

**11) Sual:**Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- A) kredit müqaviləsi
- B) pul vəsaitininqəbuluna müqavilə
- C) trast müqaviləsi
- D) bank hesabı müqasıləsi**

**12) Sual:**Pul dövriyyəsinin əsas hissəsini ... dövriyyə təşkil edir:

- A) nağd
- B) ödənişli**
- C) ödənişsiz
- D) mövsümi

**13) Sual:**Banklarda müxbir hesablar açılır:

- A) AR Mərkəzi Bankının göstərişi üzrə
- B) bələdiyyənin göstərişi üzrə
- C) banklararası razılışma əsasında**
- D) AR Maliyyə Nzarliyinin göstərişi üzrə

**14) Sual:**Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- A) nağdsız**
- B) nağd
- C) mövsümi
- D) valyuta

**15) Sual:**Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- A) müxbir**
- B) loro
- C) nostro
- D) büdcə

**16) Sual:**Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- A) dövriyyə kassasının limiti
- B) bank hesabı**
- C) nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- D) AR Mərkəzi Bankının baş lisenziyası

**17) Sual:**Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- A) tədavül vasitəsi
- B) yığım vasitəsi
- C) ödəniş vasitəsi**
- D) dəyər ölçüsü

**18) Sual:**Bütün nağdsız dövriyyə adlanır:

- A) ödənişsiz
- B) nağd
- C) mövsümi
- D) ödəmə**

**19) Sual:**Kreditin idarə edilməsinə daxil deyil

- A) Kredit riskinin diversifikasiyası
- B) Kredit müqavilərinin yerinə yetirilməsinə nəzarət
- C) Kredit portfelinin təsnifləşdirilməsi
- D) Kredit sifarişinə baxılması və müştəri ilə söhbət**

**20) Sual:**Bank istehlak kreditini verir

- A) Sənaye müəssisələrinə
- B) Tikinti təşkilatlarına
- C) Kənd təsərrüfatına
- D) Əhaliyə**

**21) Sual:**.....əsasən kommersiya bankı tərəfindən verilən kreditlər istehlak, sənaye, ticarət, kənd təsərrüfatı, investisiya və kreditlərə bölünür

- A) Müddətinə
- B) Tətbiq olunma sferasına**
- C) Müddətli təyinatına
- D) Faizin səviyyəsinə

**22) Sual:**Ssudaların keyfiyyətinin pisləşməsi indikatoru deyildir

- A) Bankdakı hesabdan keçən pul vəsaiti və satışdan gəlirin həcminin azalması
- B) Borc alan tərəfindən kredit resurslarından məqsədsiz istifadə**
- C) Əmək haqqı büdcəyə və bütçədən kənar fondlara borcun yaranması
- D) Ssuda üzrə vaxtı keçmiş faiz ödənişləri

**23) Sual:**Kommersiya bankının kredit siyasətinə təsir edən xarici amil

- A) Bankın resurs bazası və quruluşu
- B) Bankın likvidliyi
- C) Bankın ixtisaslaşması
- D) Ölkədəki siyasi vəziyyət**

**24) Sual:**Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil

- A) Bankın ixtisaslaşmasından**
- B) Banklar arası kreditə görə orta faiz dərəcəsindən
- C) Mərkəzi Bankın uçot dərəcəsindən
- D) Cəlb olunmuş resursların dəyərindən

**25) Sual:**Kommersiya banklarının kredit siyasətini müəyyənləşdirən makroiqtisadi amillər

- A) Regionun iqtisadi vəziyyəti
- B) Bankın müştəri bazası
- C) Bankın passivinin quruluşu
- D) İqtisadiyyatın ümumi vəziyyəti**

**26) Sual:**Kreditin verilməsi üçün ilkin işə daxildir

- A) Borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi
- B) Kreditin verilməsinin texnoloci prosesi
- C) Kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
- D) Kredit portfelinin idarə olunması

**27) Sual:**Kommersiya bankının kredit siyasetinə təsir edən daxili amildir

- A) Banklararası rəqabətin vəziyyəti
- B) Bank infrastrukturunun inkişaf dərəcəsi
- C) Bank qanunçuluğunun inkişaf səviyyəsi
- D) Bankın likvidliyi**

**28) Sual:**Kredit siyasəti kommersiya bankının ..... kimi çıxış etdiyi fəaliyyətdir

- A) Vasitəçi
- B) Borcalan
- C) Kreditor**
- D) Kreditor və borcalan

**29) Sual:**İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- A) Azalır
- B) Artır**
- C) Sabit qalır
- D) Həndəsi silsilə ilə artır

**30) Sual:**Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- A) Təminatı
- B) Maliyyə vəziyyəti
- C) Kredit qabiliyyəti**
- D) Yararlılığı

**31) Sual:**Kreditin təminat formasıdır

- A) Maddi qiymətlilər**

- B) Borc alanın mənfəəti
- C) Əmək haqqı fondu
- D) Xüsusi təyinatlı fondlar

**32) Sual:** Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- A) Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
- B) Kreditə olan tələb
- C) Bankın gəlirlilik səviyyəsi**
- D) Ölkədə pul tədavülünün vəziyyəti

**33) Sual:** Bankın faiz dərəcəsinə təsir edir

- A) Kreditin təminatlılığı
- B) Bankın vəziyyəti
- C) Kredit resurslarının quruluşu**
- D) Müştərinin vəziyyəti

**34) Sual:** Kreditləşmənin ödənclik prinsipi tələb edir

- A) Kredit qaytarılsın
- B) Kredit təminatlı olsun
- C) Kreditə görə haqq ödənilsin**
- D) Zaminlik olsun

**35) Sual:** Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- A) Bölgündürçülük
- B) İstifadəçilik
- C) Müddətlilik**
- D) Likvidlik

**36) Sual:** Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- A) Stabillaşdırılməsidir
- B) Azalmasıdır**

C) Artmasıdır

**D)** Diversifikasiyasıdır

**37) Sual:**Overdraft dedikdə

A) Birdəfəlik müddəti kredit

**B)** Ödəmə krediti

C) Blank krediti

D) Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit

**38) Sual:**Kreditordan rəsmi bildiriş gəldikdən sonra göstərilən müddətdə ödənilməli bank ssudasıdır

A) Blank

**B)** Onkol

C) Təminatlı

D) Zəmanətli

**39) Sual:**Kommersiya bankının kredit siyasetini müəyyən edən bank daxili amil

A) İşçilərin bacarığı və təcrübəsi

B) Müştəri bazası

C) Rəqib bankların mövcudluğu

D) Mərkəzi Bankın pul-kredit siyaseti

**40) Sual:**İnvestisiya məqsədi ilə istifadə olunan ssudalar

A) Qısa müddətli

B) Orta müddətli

**C)** Uzunmüddətli

D) Müddətsiz

**41) Sual:**Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

A) Pul vəsaitləri

B) Daşınmaz əmlak

C) Qiymətlidə metallar

D) Malmaterial qiymətliləri

**42) Sual:** Blank ssudalarının təminatıdır

- A) Zəmanət
- B) Himayədarlıq
- C) Girov
- D) Kredit müqaviləsi**

**43) Sual:** Overdraft üzrə kredit ödənilir

- A) Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra
- B) Hesablaşma hesabındaki vəsait qalığı hesabına hər gün**
- C) Həftədə bir dəfə
- D) Sadə ssuda hesabı

**44) Sual:** Bank təcrübəsində hazırda ən çox istifadə olunan ssuda hesabı forması

- A) Xüsusi ssuda hesabı
- B) Kontokorrent hesab
- C) Onkol hesabı
- D) Cari ssuda hesabı**

**45) Sual:** Bərpa olunan kredit xətti əsasında kredit verilməsinin məhdudiyyət forması

- A) Verilmə limiti
- B) Borc limiti**
- C) Kreditləşmə limiti
- D) Çıxış limiti

**46) Sual:** Bank praktikasında əsasən ..... kredit xəttindən istifadə olunur

- A) Çərçivəli və ixtisaslaşdırılmış
- B) Bərpa olunan və bərpa olunmayan**
- C) Ümumi və cari
- D) Mövsümi və uzunmüddətli

**47) Sual:** Risk səviyyəsinə görə kreditlər bölünür

- A) Standart və qeyri standart
- B) Müddətli və zəmanətli
- C) Daxili və xarici
- D) Qısamüddətli və uzunmüddətli

**48) Sual:** Təmərgüzləşməsi dərəcəsinə görə kreditləşmə obyektləri bölünür

- A) Nağd və nağdsız
- B)** Tək və məcmu ehtiyaca görə
- C) Daxili və xarici
- D) Qısamüddətli və uzunmüddətli

**49) Sual:** Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi ... məqsəd daşıyır:

- A) kapitalın artırılması
- B)** likvidliyin nizamlaşdırılması
- C) kredit ekspansiyasının genişləndirilməsi
- D) resursların artımının qarşısını almaq

**50) Sual:** Mərkəzi Bankın kommersiya banklarına verdiyi ssudalar üzrə faiz dərəcələri ... dərəcəsi adlanır:

- A) lombard
- B) depozit
- C)** uçot
- D) inhisar

**51) Sual:** Mərkəzi Bankıncaq bazardakı əməliyyatları ... fəaliyyti ilə əlaqədardır:

- A) kommersiya banklarına ssuda vermək
- B) əhalini kreditləşdirmək
- C) komersiya banklarının hesablarının aparılması
- D)** möhkəm faizli qiymətli kağızların alınıb satılması

**52) Sual:**Mərkəzi Bankın müstəqil pul-kredit siyasetini aparması o deməkdir ki, bank sistemi ... sistem kimi çıxış edir:

- A) balanslaşdırılmamış
- B) nizamlaşdırılmayan
- C) idarə olunan**
- D) asılı

**53) Sual:**Mərkəzi Bankın ərazi idarələrinin hesablaşma kassa mərkəzləri kredit təşkilatları və Mərkəzi Bankın digər müştərilərinə ... üçün yaradılmışdır:

- A) valyuta xidməti göstərmək
- B) kassa hesablaşma xidməti göstərmək**
- C) fəaliyyətə nəzarət etmək
- D) Lisenziyalasdırmaq

**54) Sual:**Mərkəzi Bankın funksiyalarının səmərəli reallaşması üçün tam məsuliyyəti ... daşıyır:

- A) Milli bank şurası
- B) Bank nəzarəti komitəsi
- C) Direktorlar şurası
- D) Mərkəzi Bankın sədri**

**55) Sual:**Mərkəzi Bankın ərazi idarələrinin tərkibinə daxil deyildir:

- A) hesablaşma kassa mərkəzləri
- B) nəzarət bölmələri
- C) milli banklar
- D) bank məktəbləri**

**56) Sual:**Mərkəzi Bankın ərazi idarələri nə zaman normativ xarakterli qərarlar qəbul edə bilərlər:

- A) hökumətin qərarları əsasında
- B) hüququ yoxdur**
- C) müstəsna hallarda
- D) borcludurlar

**57) Sual:**Mərkəzi Bankın quruluş bölməsinə daxil deyildir:

- A) Muxtar respublikanın mərkəzi bankı
- B) bank məktəbləri
- C) qarşılıqlı kredit cəmiyyətləri**
- D) səhra idarələri

**58) Sual:**Mərkəzi Bankın ərazi idarələri ... fəaliyyət göstərirlər

- A) Mərkəzi Bankın nümayəndəliyi kimi
- B) tipik əsasnamə əsasında
- C) Mərkəzi Bankın filialı kimi**
- D) Mərkəzi Bankın filialı kimi

**59) Sual:**Mərkəzi Bankın sədri hansı müddətə təyin edilir:

- A) 4 ilə
- B) 6 ilə
- C) 3 ilə
- D) 5 ilə**

**60) Sual:**Mərkəzi Bankın quruluşu ... tərəfindən müəyyən edilir:

- A) Milli Məclis
- B) Mərkəzi Bankın direktorlar şurası**
- C) Mərkəzi bankın sədri
- D) inzibati departamentin direktoru

**61) Sual:**Mərkəzi Bankın idarə olunmasının kollegial ali orqanı:

- A) idarə heyətidir
- B) bank nəzarəti komitəsi
- C) Milli bank şurası**
- D) direktorlar şurası

**62) Sual:**Mərkəzi Bankın vahid mərkəzləşdirilmiş idarəetmə sistemi ... quruluşludur

- A) divizional
- B) vertikal**
- C) horizontal
- D) matris

**63) Sual:** Mərkəzi Bankın verdiyi kreditin təminatı ola bilməz:

- A) monetar qızıl
- B) xarici valyuta
- C) daşınmaz əmlak**
- D) lombard siyahısına daxil edilən qiymətli kağız

**64) Sual:** Mərkəzi Bank öz əmlakının sahibi kimi ... naminə ondan istfadə etmək, sərəncamlaşdırmaq hüququna malikdir

- A) bütün cəmiyyətin mənafeyi**
- B) mənfəət əldə etmək
- C) hökumətin xərclərinin maliyyələşdirilməsi
- D) dünya ictimaiyyəti mənafeyi

**65) Sual:** Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- A) hesablama palatasının rəyi
- B) gəlir və xərclər haqqında hesabat**
- C) vahid dövlət pul kredit siyasetinin əsas istiqamətlərinin yerinə yetirilməsinin təhlili
- D) Azərbaycan iqtisadiyyatının vəziyyətinin təhlili

**66) Sual:** Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəətin ... faizi büdcəyə köçürülür

- A) 80
- B) 40
- C) 60
- D) sərbəst qalığı**

**67) Sual:** Azərbaycan Respublikası Mərkəzi Bankının balansının aktiv maddələrindən biri...

- A) kredit təşkilatlarının cari hesablarındakı ehtiyatlar

- B) Mərkəzi Bankın hesablarında və ödəniş sistemində olan vəsaitlər
- C) Azərbaycan Respublikasının qızılvalyuta ehtiyatları**
- D) onun tərəfindən buraxılan xüsusi istiqrazlar

**68) Sual:** Mərkəzi bank öz xərclərini ... hesabına təmin edir:

- A) büdcə vəsaiti
- B) kommersiya banklarının hesablarında olan vəsaitlər
- C) cəlb olunan depozitlər
- D) öz gəlirləri**

**69) Sual:** Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir?

- A) manatın möhkəmliyini təmin etmək
- B) qiymətlərin sabitliyini təmin etmək**
- C) mənfiət əldə etmək
- D) stabil hesablaşma sistemini təmin etmək

**70) Sual:** Nizamnamə kapitalının formallaşması baxımından mərkəzi banklar ... bölünür:

- A) dövlət, səhmdar və qarışq**
- B) universal və ixtisaslaşmış
- C) milli və beynəlxalq
- D) emissiya, depozit, kommersiya

**71) Sual:** Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

- A) 2007-ci ildən
- B) 2011-ci ildən
- C) 2009-cu ildən**
- D) 2008-ci ildən

**72) Sual:** Azərbaycan Respublikası Mərkəzi Bankının əmlakı:

- A) səhmdarlarındır
- B) kommersiya banklarınınındır**

- C) dövlətindir
- D) xəzinədarlığındır

**73) Sual:** Öz statusuna görə Mərkəzi bank:

- A) qeyri-kommersiya tərəfdaşı
- B) kommersiya təşkilatı
- C) hüquqi şəxs**
- D) şəxsi təşkilat

**74) Sual:** Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır:

- A) ölkənin lizinq mərkəzi
- B) dövlətin xəzinədarı**
- C) trast əməliyyatlarını aparmaq
- D) təşkilatların kreditoru

**75) Sual:** Büdcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyani yerinə yetirdikdə çıxış edir:

- A) hesablaşmaların təşkilatçısı
- B) valyuta nizamlaşdırılması
- C) pul-kredit siyasetini həyata keçirmək
- D) hökumətin maliyyə agenti**

**76) Sual:** Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar:

- A) fiziki şəxslər
- B) yalnız kredit təşkilatları
- C) bütün hüquqi şəxslər**

**77) Sual:** Dövlət büdcəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını verməs mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

- A) iqtisadi**
- B) hüquqi
- C) siyasi
- D) sosial

**78) Sual:**Bundesbank hanı ölkənin mərkəzi bankıdır?

- A) Avstriya
- B) Almaniya**
- C) Niderland
- D) İsveçrə

**79) Sual:**Mərkəzi Bankın fərqləndirici xüsusiyyəti:

- A) o hesablaşma mərkəzidir
- B) o kreditləşmə mərkəzidir
- C) vergi orqanlarında qeyd olunmur
- D) hesabat vermir**

**80) Sual:**Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- A) beş pilləli
- B) üç pilləli
- C) iki pilləli**
- D) dörd pilləli

**81) Sual:**Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir?

- A) 7 avqust 1992
- B) 10 sentyabr 1994
- C) 11 fevral 1992**
- D) 10 dekabr 1993

**82) Sual:**ABŞ-da Mərkəzi Bank funksiyasını ... yerinə yetirir:

- A) xalq bankı
- B) ehtiyat bankı**
- C) ABŞ bankı
- D) Federal Ehtiyat sistemi

**83) Sual:**Kommersiya bankları hansı hüququ əldə etdikdən sonra Mərkəzi Bank statusunu aldılar?

- A) xalq təsərrüfatında hesablaşmaları aparmaq
- B)** banknotların emissiyası
- C) təşkilatların kreditləşdirilməsi
- D) müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi

**84) Sual:**Müasir kommersiya bankları xidmət göstərirlər:

- A)** Təşkilatlara və əhaliyə
- B) Yalnız əhaliyə
- C) Yalnız təşkilatlara
- D) Mərkəzi banka

**85) Sual:**Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- A) Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- B) Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanması, satışını həyata keçirmək
- C)** Əhalinin kreditləşdirilməsi .....
- D) Hesablaşmalarda vasitəciliklə

**86) Sual:**Bank məlumatlarının elektron işlənməsini.....təmin edir

- A) Təftiş komissiyası
- B) Əməliyyatın idarə edilməsi şöbəsi
- C)** Avtomatlaşdırma bloku
- D) İnzibati blok

**87) Sual:**Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- A)** Mühasibatlıq
- B) Qiymətli kağızlarla əməliyyat şöbəsi
- C) Cari idarəetmə şöbəsi
- D) Kredit şöbəsi

**88) Sual:**Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- A) Maliyyə
- B) Kommersiya**
- C) Təsərrüfat
- D) İnzibati

**89) Sual:**Kommersiya bankının funksiyasıdır

- A) Banklar emissiyası
- B) Mərkəzi bankın kreditləşdirilməsi
- C) Müştərilərə hesablaşma-kassa xidməti göstərmək**
- D) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət

**90) Sual:**Bankın idarə heyətinə daxil deyildir:

- A) Zəruri bölmələrin rəhbərləri
- B) Sədr və onun müavinləri
- C) Təsisçilər**
- D) Müştərilər**

**91) Sual:**Yerinə yetirdiyi əməliyyatların xarakterinə görə kommersiya bankları

- A) Filialsız və çoxfiliallı
- B) Koopnrativ və səhmdar
- C) Xırda və orta
- D) Universal və ixtisaslaşmış**

**92) Sual:**Kommersiya bankının funksiyası deyildir:

- A) Təsərrüfatlarda yiğima maraq oyatmaq
- B) Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq**
- C) Hesablaşmalarda vasitəçilik
- D) Kreditləşmədə vasitəçilik

**93) Sual:**Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda:

- A) Kreditlərin verilməsinin .....

- B) Kənardan daha çox vəsait tələb etmək
- C) Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisisni artırmaq
- D) Hüquqi şəxslərə kredit verilməsini artırmaq

**94) Sual:**Kommersiya banklarının fəaliyyəti nizamlasdırılır:

- A) Qeyri mərkəzləşdirilmiş qaydada
- B) İqtisadi metodlarla**
- C) İnzibati metodlarla
- D) İqtisadi və inzibati metodlarla

**95) Sual:**Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürürlür

- A) Banka xidmət göstərən ərazi idarəsi
- B) Mərkəzi bank
- C) İdarə heyəti**
- D) Bankın səhmdarlarının ümumi yiğincası

**96) Sual:**Kommersiya banklarının funksiyalarından biri

- A) Hökumətin bankları
- B) Ölkənin emissiya mərkəzi
- C) Kreditləşmədə vasitəçi**
- D) Əmtəələrin mübadiləsində vasitəçi

**97) Sual:**Kommersiya bankı funksiyani yerinə yetirir

- A) Dövlətin emissiya mərkəzi
- B) Banklar bankı
- C) Vəsaitlərin depozitə cəlb edilməsi**
- D) Hökumətin bankları

**98) Sual:**Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- A) Tam iqtisadi müstəqillik**
- B) İqtisadiyyatın tənzimlənməsi

C) Dövlətin emissiya mərkəzi

D) Hökümətin bankı

**99) Sual:**Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

A) Planlı nizamlaşdırma

**B)** Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması

C) Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

D) Fəaliyyətin kortəbii nizamlaşdırılması

**100) Sual:**Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

A) Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir

**B)** İqtisadi müstəqillik

C) Kreditləşmə prosesində differensial münasibət

D) Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması

**101) Sual:**Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

A) Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən

B) Fəaliyyətin kortəbii nizamlaşdırılması

C) Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi

D) Kreditləşmə zamanı differensial münasibət

**102) Sual:**Kommersiya bankı:

A) Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır

B) Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır

C) Bazar iqtisadiyyatı şəraitində nəğdi pulların emissiyasını həyata keçirən təşkilatdır

D) Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır

**103) Sual:**Kommersiya bankının illik hesabatının təsdiqi həvalə edilir

A) Bankın idarə heyətinə

**B)** Bank şurasına

C) Rəhbərliyə

D) Təftiş şöbəsinə

**104) Sual:**Kommersiya banklarının vacib funksiyalarından biridir

- A) Kredit üzrə vasitəçi
- B) Əmanətçilərin mənafelərini güdmür
- C) Maliyyə resurslarının yaradılması
- D) Müştərilərə hesablar açmaq

**105) Sual:**Kommersiya bankı

- A) Dövlətin kredit siyasetini həyata keçirir
- B) Dövlətin xəzinədarıdır
- C) Fiziki və hüquqi şəxslərin kreditorudur
- D) Regional kassa hesablaşma mərkəzidir

**106) Sual:**İnvestisiya resursudur:

- A) investiyalaşma üçün cəlb edilən maliyyə passivləri
- B) investisiyalamaya cəlb olunan ayrı ayrı maliyyə aktivlərinin növləri
- C) investiyalaşma obyektlərinə qoyuluşlar etmək üçün cəlb edilmiş maliyyə aktivlərinin bütün növləri
- D) yalnız əhalinin əmanətləri

**107) Sual:**Bankın depozitar fəaliyyətidir:

- A) qiymətli kağızlar sertifikatının satışı üzrə xidmət göstərmək
- B) qiymətli kağızlar sertifikatının saxlanması üzrə xidmət göstərmək
- C) qiymətli kağızlar sertifikatının satın alınması üzrə xidmət
- D) qiymətli kağızlar sertifikatının alqı satqısı xidmət göstərmək

**108) Sual:**Təkrar bazarda banklar ..... qismində çıxış edə bilər.

- A) broker
- B) vasitəçi
- C) məsləhətçi
- D) müvəkkil

**109) Sual:** Bankın diler fəaliyyətidir.

- A) qiymətli kağızların yalnız alqısı üzrə sövdələşmələr
- B) qiymətli kağızların yalnız satqısı üzrə sövdələşmələr
- C) öz adından və öz hesabına qiymətli kağızların alınib satılması sövdələşməsi**
- D) öz adından müştərinin hesabına qiymətli kağızlain alınib satılma sövdələşməsi

**110) Sual:** Təkrar bazarda banklar..... qismində çıxış edə bilər:

- A) vasitəçi
- B) diler**
- C) məsləhətçi
- D) daimi iştirakçı

**111) Sual:** Bankın ticarət əməliyyatlarıdır:

- A) Mərkəzi Bankın tapşırığı ilə təkrar bazarda qiymətli kağızlarla alqı- satqı əməliyyatları
- B) ilkin bazarda qiymətli kağızların alqı-satqısı
- C) müştərilərin tapşırığı ilə təkrar bazarda qiymətli kağızların alqı- satqısı**
- D) Mərkəzi Bankın tapşırığı ilə ilkin bazarda qiymətli kağızların alqı- satqı əməliyyatları

**112) Sual:** İvestisiya bazarıdır:

- A) qiymətli kağızların alınib satıldığı bazar
- B) investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı fəaliyyəti**
- C) investisiya təklifləri
- D) investisiya bazarının konyukturası

**113) Sual:** Kapital qoyuluşu formasında aparılan investisiyadır

- A) real investisiya
- B) sosial investisiya**
- C) portfel investisiyası
- D) maliyyə investisiyası

**114) Sual:**Kapital qoyuluşu formasında həyata keçirilən investisiya:

- A) qoruyucu investisiya adlanır
- B) real investisiya adlanır
- C) maliyyə investisiyası adlanır.
- D) portfel investisiyasıdır.

**115) Sual:**Portfel investisiyasıdır:

- A) maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- B) maliyyə aktivlərinə vəsait qoyuluşu
- C) müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- D) gəlir əldəetmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu**

**116) Sual:**Maliyyə investisiyası dedikdə ..... vəsait qoyuluşubaşa düşülür.

- A) investisiya obyektlərinin bazar dəyərinin artmasına
- B) müəssisələrin nizamnamə kapitallarına
- C) qiymətli kağızlara bank depozitlərinə**
- D) qeyri maddi aktivlərə

**117) Sual:**Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- A) müxtəlif maliyyə aktivlərinə qoyuluş
- B) müəssisələrin nizamnamə kapitalına qoyuluş
- C) maddi resurslara qoyuluş**
- D) investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş

**118) Sual:**Vəsait qoyuluşu üzrə investisiya obyektidir:

- A) birbaşa
- B) maliyyə**
- C) portfel
- D) qeydolunmuş

**119) Sual:**Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- A) portfel
- B) birbaşa
- C) real**
- D) mövcud

**120) Sual:**Müxtəlif emitentlərin qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi üzrə bank xidməti adlanır.

- A) anderraytinq**
- B) benderraytinq
- C) superraytinq
- D) raytinq

**121) Sual:**İnvestisiya bankinqə daxil edilir:

- A) müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
- B) investisiya müqaviləsinin bağlanması
- C) mənfəət əldə etmək
- D) xüsusi təyinatlı fondların yaradılması

**122) Sual:**İnvestisiya bankinqi özündə cəmləşdirir:

- A) qiymətli kağızların buraxılışı
- B) təkrar bazarda qiymətli kağızlarla ticarət əməliyyatları**
- C) bankın ehtiyat fondunun yaradılmasında iştirak
- D) real sektorun kreditləşməsində iştirak

**123) Sual:**İnvestisiya bankinqinə daxildir:

- A) kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- B) qiymətli kağızların buraxılışı
- C) bankın nizamnamə kapitalının formallaşması
- D) xüsusi təyinatlı fondların yaradılması

**124) Sual:**İnvestisiya fəaliyyətinin əsas subyektidir:

- A) yalnız investorların özləri

- B) yalnız banklar
- C) yalnız investisiya obyektlərindən istifadəçilər
- D) investorlar və investisiya obyektlərinin istifadəçiləri**

**125) Sual:** İvestisiya bankının əsas ilkin funksiyasıdır:

- A) yalnız qiymətli kağızların emissiyası (buraxılışı)
- B) yalnız qiymətli kağızların yerləşdirilməsi
- C) qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- D) qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi**

**126) Sual:** İvestisiya bankının daxil edilən xidmətdir

- A) qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- B) yalnız təkrar qiymətli kağızlar bazarındaki xidmət
- C) qiymətli kağızlar bazarının formalaşması xidməti
- D) qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xidmət**

**127) Sual:** İvestisiya fəaliyyəti hesab edilir:

- A) kredit resurslarının formalaşması
- B) vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti**
- C) real sektorun kreditləşdirilməsi
- D) dövriyyə vəsaitlərinə vəsait qoyuluşu

**128) Sual:** İvestisiya dedikdə başa düşülür:

- A) mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- B) gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi**
- C) bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- D) dərhal mənfəət əldə etmək məqsədi ilə layihələrin işlənməsi

**129) Sual:** Kapital qoyuluşu formasıdır:

- A) bankın ehtiyat fondunun yaradılması
- B) bankın ümumi kapitalının formalaşması**

- C) yeni əsas fondların yaradılması
- D) bankların rentabelliyyinin yüksəldilməsi

**130) Sual:**Kapital qoyuluşu dedikdə başa düşülür:

- A) ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- B) ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi
- C) fondların formallaşmasına vəsait qoyuluşu
- D) bankın nizamnamə kapitalının formallaşması

**131) Sual:**İstehsal gücünün və aktiv fondların artırılmasına təsir edən amilləri göstərməli

- A) tikinti-quraşdırma işlərinə xərclər
- B)** avadanlıq,maşın- mexanizmlərə xərclər
- C) işçilərin ixtisasının artırılması xərcləri
- D) sair işlərə çəkilən xərclər

**132) Sual:**investisiyanın maliyyələşmə mənbələrinə aid deyil

- A) xüsusi vəsaitlər
- B)** işçilərin əmək haqqı
- C) amortizasiya ayırmaları
- D) cəlb edilmiş vəsaitlər

**133) Sual:**investisiyanın texnoloji quruluşunda istifadə edilmir

- A) tikinti-quraşdırma işlərinə xərclər
- B)** istehsl sahələrinə kapital qoyuluşu
- C) maşın,avadanlıq,alətlər alınmasına
- D) sair tikinti işləri və xərclərə

**134) Sual:**Aşağıdakılardan investisiyanını maliyyələşmə mənbələrinə aiddir

- A)** uzunmüddətli ssuda
- B) fiziki şəxs
- C) hüquqi şəxs

D) xarici fiziki şəxs

**135) Sual:**Azərbaycanda xarici investorların maraqlarını əks etdirən fikirləri göstərin

- A) Azərbaycan iqtisadiyyatının inkişafı
- B) Azərbaycanlı həmkarlara yardım
- C) işləyən əhalinin orta əmək haqqı
- D) imkanlı bazara müdaxilə**

**136) Sual:**Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- A) korporasiyalar
- B) sifarişçilər**
- C) neftayırma zavodu
- D) bələdiyyələr

**137) Sual:**İnvestisiyaya aiddir:

- A) müəssisə əməkdaşlarının təhsilinə yatırımlar**
- B) uşaq bağçasına yatırım
- C) televizor alınmasına
- D) gecə evlərinə yatırım

**138) Sual:**Fond bazarının iştirakçısı deyil

- A) diler
- B) broker
- C) menecer**
- D) depozitarilər

**139) Sual:**Kapital qoyuluşunun geri qayıtma müddəti 5 il olarsa, normativ səmərəlilik əmasını seçin

- A) 0,15
- B) 0,17
- C) 0,20**
- D) 0,1

**140) Sual:**Güzəşt hüququna malik səhmlərin adı səhmlərdən aşağı fərqi nədədir?

- A) risklidirlər
- B)** nisbətən çox likvidlidirlər
- C) çoxlu gəlir gətirir
- D) idarəetmədə iştirak etməyə imkan verir
- E) digər qiymətli kağızlara dəyişilə bilər

**141) Sual:**Bankın nümayəndəliyi açılır:

- A) bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- B) reklam funksiyasını yerinə yetirmək üçün
- C)** əlaqə yaradıb münasibət qurmaq üçün
- D) valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- E) göstərilənlərin hamısı doğrudur

**142) Sual:**Kredit təşkilatının təsisçisi ola bilər:

- A) istənilən hüquqi şəxs
- B) istənilən fiziki şəxs
- C) istənilən hüquqi və ya fiziki şəxs
- D)** müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər

**143) Sual:**Kredit təşkilatının filialı həyata keçirə bilər:

- A)** kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- B) bankın yaradılması haqqında əsasnaməyə uyğun olaraq banka icazə verilmiş əməliyyatların bir qismini
- C) Mərkəzi Bankın icazə verəcəyi əməliyyatların bir hissəsini
- D) onlara veriləsi lisenziyada göstərilən əməliyyatlar
- E) nümayəndələrin funksiyasını

**144) Sual:**Bankın kredit idarəsi məsuliyyət daşıyır:

- A) yalnız kredit müqavilələrinin rəsmiləşdirilməsinə görə
- B)** kreditləşmə və ssudaların ödənilməsi ilə əlaqədar bütün əməliyyatlara görə

- C) mövcud resurslarının yerləşdirilməsinə görə
- D) əlavə resursları axtarış cəlb etməsinə görə
- E) hesablaşma əməliyyatlarının aparılmasına görə

**145) Sual:**Kredit təşkilatının gələcək rəhbərinə Mərkəzi Bankın tələbi:

- A) namizədin ali təhsilli olması
- B) namizədin ali iqtisadi təhsilə malik olması
- C) namizədin ali hüquqi təhsilə malik olması
- D) namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması**
- E) bankda 5 ildən çox rəhbər iş təcrübəsi

**146) Sual:**Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- A) yalnız pul vəsaitləri
- B) yalnız pul vəsaitləri və bina (otaq)
- C) Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak
- D) pul vəsaitləri bina (otaq), qeyri-pul formasında əmlak**
- E) əmlak və məhdud miqdarda pul

**147) Sual:**Kredit təşkilatının lisenziyalasdırılmasına Mərkəzi Bank qərar verir

- A) sərbəst
- B) İqtisadi İnkişaf Nazirliyinin tövsiyyəsi əsasında
- C) Vergilər Nazirliyi ilə birlikdə
- D) Maliyyə Nazirliyi ilə birlikdə
- E) yerli icra hakimiyyətinin qərarı əsasında

**148) Sual:**Baş lisenziya banka ..... hüquq verir:

- A) bütün bank əməliyyatlarını aparmaq
- B) istənilən valyutada bütün bank əməliyyatlarını aparmaq
- C) Azərbaycandan kənardə öz bölmələrini açmaq**
- D) fərdi şəxslərin vəsaitlərini cəlb etmək
- E) qeyri-rezident banklardan pay satın almaq

**149) Sual:**Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- A) hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- B) hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- C) yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər
- D) başqa üsul ilə aparmağa borcludurlar

**150) Sual:**Mərkəzi Bankın uçot dərəcəsi .....deməkdir

- A) kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- B) qiymətli kağızların girovu zamanı
- C) kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- D) kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

**151) Sual:**Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- A) bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- B) bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- C) bank resurslarının cəlb olunma müddətindən
- D) bankın fəaliyyəti növündən asılı olaraq
- E) istifadə olunmur

**152) Sual:**Mərkəzi Bankın normativ aktları qüvvəyə minir:

- A) Mərkəzi Bankın qəbzinin imzaladığı günün səhəri
- B) müvafiq jurnallarda çap olunduqdan sonra
- C) «Bankın xəbərlərində» çap olunduqdan 10 gün sonra
- D) normativ aktda göstərilən tarixdən
- E) Mərkəzi Bankın saytında nəşr edilən günün səhərindən

**153) Sual:**Pul-kredit siyaseti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- A) tədavüldəki pul kütləsinin nizamlaşdırılmasında
- B) bankın ləğvi xərclərinin ödəniləmsində
- C) əmanətçilərin itkilərdən siğortalanmasına

D) öz itkilərinin ödənilməsində

E) bankın likvidliyinin nizamlaşdırılmasında

**154) Sual:**Mərkəzi Bankın borc alan banka verdiyyiy kreditin maksimum həcmi:

A) girov kimi təminata qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində

B) düzəliş əmsalını tətbiq etməklə girov kimi qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində

C) düzliş əmsalı tətbiq edilmiş girov kimi qəbul edilmiş qiymətli kağızların balans dəyərinin 75% həcmində

D) girov kimi təminata qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas bor və faizlərin ödənilməsi çatan hissəsi həcmində

E) girov kimi təminata qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas borcun faizlərin və qiymətli kağızların satışına çəkilən xərclərin ödənilməsinə çatan hissəsi həcmində

**155) Sual:**Son kreditor mərhələsi qismində Mərkəzi Bank:

A) maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir

B) mürəkkəb vəziyyətlərdə hökümətə kreditlər verir

C) vətəndaşlara istehlak kreditləri verir

**D)** banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir

E) öz hesabına böhranlı bankları leqo edir

**156) Sual:**Mərkəzi Bankın funksiyası deyildir:

A) kreditləşmənin sonuncu mərhələsi

B) əhalidən əmanətlərin qəbulu

C) bank risklərinin qarşısını almaq

D) pul kütləsinə nəzarət

E) iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi

**157) Sual:**əhalinin əmanətlərini sigortalayan Agentlik bank sisteminin hansı səviyyəsinə aiddir:

A) ikinci pilləsinə

B) birinci pilləsinə

C) üç pilləli

**D)** bank sisteminə daxil deyil

E) Mərkəzi Banka daxildir

**158) Sual:**Müasir bank sistemi:

- A) iki pilləlidir (emissiya və kommersiya bankları)
- B) iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkiltarı)
- C) üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)
- D) pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asıldır
- E) iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar

**159) Sual:**Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ..... ola bilər:

- A) yalnız iki pilləli
- B) üç pilləli
- C) bir pilləli
- D) yalnız dörd pilləli
- E) çox pilləli

**160) Sual:**Bank sisteminin yenidən qurulması:

- A) onun sağlamlaşdırılması
- B) bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- C) bankların birləşdirilməsi
- D) bankların müflisləşməsi
- E) yaşamaq qabiliyyəti olmayan bankların ləğvi

**161) Sual:**Bank assosasiyası fəaliyyətinə daxil deyildir:

- A) üzvlərinə və iştirakçılara hüquqi məsləhət vermək
- B) iqtisadityatın bank işi və maliyyə xidməti bazarının vəziyyətini və inkişaf istiqamətlərinin vəziyyətini təhlil etmək
- C) iri investisiya kreditlərini etmək
- D) üzvlər arasındakı münasibətləri həll etmək

**162) Sual:**Bank assosasiyası:

- A) kommersiya təşkilatıdır
- B) qeyri kommersiya təşkilatıdır

- C) dövlət korporasiyasıdır
- D) hüquqi şəxs deyildir
- E) investisiya fondudur

**163) Sual:**Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- A) 10-a qədərdir
- B) 100-dən çoxdur
- C) 50-dən çoxdur
- D) 50-yə qədərdir**
- E) 40-a qədərdir

**164) Sual:**Universal bank:

- A)** bütün bank əməliyyatlarını həyata keçirir
- B) fiziki və hüquqi şəxslərə xidmət edir
- C) manat və valyuta lisenziyasına malikdir
- D) qiymətli kağızlar bazارında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdri

**165) Sual:**Bankın mahiyyəti ondadır ki, o:

- A) nağdsız dövriyyənin təşkili etməklə tə davüldəki pul küləsini artırır
- B) əmanətlərin qəbulu ilə məşğul olur
- C) nağdsız dövriyyəni təşkil etməklə tə davüldəki pul kütləsini azaldır
- D) pul nişanələrinin emissiyasını həyata keçirir
- E) maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır**

**166) Sual:**Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- A)** hesabat ilinin itgilərin ödənilməsinə
- B) bankın səhmlərinə görə dividentlərin veriləmsinə
- C) əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- D) nizamnamə kapitalının artırılmasına
- E) əməkdaşların maddi həvəsləndirilməsinə

**167) Sual:**Kommersiya bankının xüsusi kapitalı hansı funksiyani yerinə yetirmir:

- A) sığortalama
- B) əməli
- C) nəzarət
- D) nizamlaşdırıcı
- E) inkişaf

**168) Sual:**Kommersiya bankları .....sertifikatlarını buraxa bilər

- A) Yalnız depozit
- B) Depozit və əmanət**
- C) Yalnız əmanət
- D) Yalnız dövr etməyən

**169) Sual:**Kommersiya banklarına birdəfəlik səhm və istiqraz buraxılmasına

- A) Yalnız Mərkəzi Bankın icazəsi ilə
- B) Beşillik fəaliyyətdən sonra icazə verilir
- C) Yalnız birillik fəaliyyətdən sonra icazə verilir
- D) İcazə verilmir**

**170) Sual:**Xüsusi kapitalın..... funksiyası kommersiya bankının ləğvi zamanı kreditorlara itgilərin bərpasına zəmanət verir

- A) Müdafiə**
- B) Əməli
- C) Nizamlaşdırma
- D) Nəzarət

**171) Sual:**Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği...tərəfindən müəyyən edilir

- A) Nazirlər Kabineti
- B) Maliyyə Nazirliyi
- C) Mərkəzi Bank**
- D) Kommersiya Bankının özü

**172) Sual:**Kommersiya bankının nizamnamə fondunun minimum məbləği ...manat müəyyən edilmişdir

- A) 8 mln
- B) 12 mln
- C) 10 mln**
- D) 20 mln

**173) Sual:**Ehtiyyat fondunun məbləği nizamnamə kapitalının neçə faizindən az olmamalıdır

- A) 25%
- B) 38%
- C) 45%
- D) 15%**

**174) Sual:**Ehtiyyat fondunun səviyyəsi necə müəyyən edilir

- A) Mütləq məbləğdə
- B) Nizamnamə kapitalına nisbətən**
- C) Ümumi kapitala nisbətən
- D) Xərclərə nisbətən

**175) Sual:**Ehtiyyat fondu .....məqsədilə yaradılır

- A) Cari fəaliyyət zamanı yaranan zərər və itgilərin örtülməsi
- B) Bankın istehsal inkişafının təmin olunması
- C) Yeni avadanlığın alınması
- D) Əmanətçilərin mənafeyinin müdafiə edilməsi

**176) Sual:**Bankın resurslarında cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi

- A) 30% qədər
- B) 80% qədər**
- C) 20% qədər
- D) 50% qədər

**177) Sual:**Bankın resurslarına daxildir

- A) Hesablaşmalar
- B) Yayındırılmış vəsaitlər
- C) Cəlb olunmuş vəsaitlər**
- D) Hesablaşmalarda olan vəsaitlər

**178) Sual:**Depozit dedikdə.....başa düşülür

- A) Fiziki şəxslərin pul vəsaiti
- B) Hüquqi şəxslərin pul vəsaitləri
- C) Əmanət sertifikatları, veksellər, istiqrazlar
- D) Fiziki və hüquqi şəxslərin əmanətləri**

**179) Sual:**Passiv əməliyyat nəticəsində

- A) Bankın resursları artır**
- B) Bankın resursları azalır
- C) Hesablaşmalar sürətlənir
- D) Hesablaşmalar ləngiyir

**180) Sual:**Bankın xüsusi kapitalı deyildir

- A) Nizamnamə kapitalı
- B) Əlavə kapital**
- C) Ehtiyat fondu
- D) Banklararası kredit**

**181) Sual:**Bankın resurslarına daxildir

- A) Ehtiyat fondu**
- B) Amortizasiya fondu
- C) Gələcək dövrün xərcləri fondu
- D) Kapital qoyuluşu

**182) Sual:**Passiv əməliyyatlar nəticəsində

- A) Resurslar formalaşır**

- B) Kreditlər verilir
- C) Kassada nəğdi pul artır
- D) Hesablaşmalar sürətlənir

**183) Sual:**Kommersiya bankının passiv əməliyyatı dedikdə.....başa düşülür

- A) Kreditləşmə əməliyyatları
- B) Hesablaşma əməliyyatları
- C) Resursların formalaşması ilə əlaqədar əməliyyatlar**
- D) Kassa hesablaşma əməliyyatları

**184) Sual:**Passiv əməliyyatlar banka.....gətirir

- A) Gəlir
- B) Xərc**
- C) Banka təsir etmir
- D) Pulu qiymətdən salır

**185) Sual:**Kommersiya bankının passiv əməliyyatıdır

- A) Depozit**
- B) Kreditləşmə
- C) Hesablaşma
- D) İnnovasiya

**186) Sual:**Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- A) kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- B) faktorinq əməliyyatı**
- C) maliyyə əməliyyatları
- D) bankda hesabların açılması

**187) Sual:**Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- A) sahələrin kreditləşdirilməsi
- B) kənd təsərrüfatının kreditləşdirilməsi**

- C) lizinq əməliyyatları
- D) lontinq əməliyyatları

**188) Sual:** Fərdi trast xidməti göstərilir:

- A) Hüquqi şəxslərə
- B) Fiziki şəxslərə**
- C) Korporasiyalara
- D) İctimai təşkilatlara

**189) Sual:** Trast xidmətlərinə aid deyildir

- A) Müştərinin qiymətli kağızlarının saxlanması
- B) Depozitlərin cəlb edilməsi**
- C) Müştərinin aylıq mühəsibat hesablarının aparılması
- D) Müştərinin adından qiymətli kağızların alınması və satılması

**190) Sual:** Trast əməliyyatının subyekti deyildir

- A) Əmlakının idarə olunmasını etibar edən fiziki şəxs
- B) Əmlakının idarə olunmasını etibar edən hüquqi şəxs
- C) Mülkiyyətin idarə olunmasının etibar edildiyi bank
- D) Qiymətli kağızların alınıp satıldığı fond birjası**

**191) Sual:** Trast əməliyyatı üzrə etibarlı idarə edən kimi çıxış edir:

- A) Vəsaitlərini banka idarəciliyə həvalə edən tərəf
- B) Vəsaitlərin idarəciliyə həvalə olunduğu bank**
- C) Səhmdar cəmiyyət
- D) birjası

**192) Sual:** Müştərinin sərəncamı və müqaviləsinə əsasənən əmlakının bankın öz adından idarə edilməsi əməliyyatıdır:

- A) Faktorinq
- B) Forfeyting
- C) Trast**

D) Lizinq

**193) Sual:** Aşağıdakılardan hansı lizinq sövdələşməsinin əlavə iştirakçısı deyil

- A) Lizinqverəni kreditləşdirən kommersiya bankı
- B) Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən investisiya banklar
- C) Sığorta kompaniyalar
- D) Lizinq alan istehsal, ticarət və nəqliyyat müəssisələri**

**194) Sual:** Operativ lizinq üzrə risk daşıyıcısıdır:

- A) Lizinq verənin
- B) Lizinq alanın
- C) Kommersiya bankının
- D) İcarədarın**

**195) Sual:** Lizinq əməliyyatı hansı aktiv bank əməliyyatı növünə aiddir

- A) Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi
- B) Kommersiya banklarının qeyri ənənəvi əməliyyatlarının aparılması**
- C) Öz adından öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması
- D) İnvestisiyalasdırma

**196) Sual:** Bir başa lizinqdə

- A) Əməliyyat lizinq kampaniyalarının iştirakı ilə baş verir
- B) Əmlakın başqasına lizinqlə örtürülməsi vasitəciler tərəfindən həyata keçirilir
- C) Əmlak sahibi sərbəst şəkildə obyekti icarəyə verir**
- D) Əməliyyatda mal göndərən, lizinqverən və lizinq alan tərəflər iştirak edir

**197) Sual:** Lizinq sövdələşməsinin əsas iştirakçısı deyildir:

- A) Lizinq firma və kompaniyaları
- B) İstehsal, ticarət və nəqliyyat müəssisələri
- C) Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən kommersiya bankları**
- D) Sövdələşmə obyektinin təchizatçısı və malgöndərəni

**198) Sual:** Operativ lizinqdə

- A) Ticarəçi icarəyə verdiyi avadanlığı geri almır
- B) İcarə müddəti əmlakın tam istifadəsini nəzərə alır
- C) İtgi, əmlakın köhnəlməsinə dair xərclər icarəçinin maddi vəziyyətinə təsir göstərmir
- D) İcarəçi icarəyə verdiyi avadanlığı geri alır**

**199) Sual:** Lizinq əməliyyatlarında icarədar kimdir?

- A) Tədarükçü
- B) Avadvnlığın haqqını ödəyib icarəyə verən şəxs
- C) Avadanlığın müəyyən müddətə istifadəyə götürən müəssisə**
- D) Lizinq şirkəti

**200) Sual:** İstehsal vasitələrinin orta və uzun müddətə icarəyə verilməsi necə adlanır?

- A) Lizinq
- B) Faktorinq
- C) Forfeyting
- D) Trast**

**201) Sual:** Vasitəçilik əməliyyatları üzrə banklar gəliri hansı şəkildə əldə edirlər

- A) Komission ödənişi
- B) Faiz kimi
- C) Marja şəklində
- D) divident**

**202) Sual:** Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- A) bankın kredit şöbəsi
- B) Mərkəzi Bankın faktorinq idarəsi
- C) bankın faktorinq bölməsi**
- D) bankın uçot şöbəsi

**203) Sual:**Faktorinq əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- A) bankın balansının quruluşunun sadələşdirilməsində
- B) malların vaxtından əvvəl satışında
- C) vergilərin ödənilməsində
- D) kreditlərin vaxtından əvvəl ödənilməsində

**204) Sual:**Faktorinq zamanı satıcı üstünlük əldə edir:

- A) hesablaşmaların aparılmasından vəsaitə qənaətdə
- B) borc öhdəliklərinin kartotekada saxlanması
- C) ödənilməmək riskindən azad olmaqdə
- D) malların vaxtından əvvəl satışında

**205) Sual:**Faktorinq satıcıya aşağıdakı üstünlüyü verir:

- A) satıcıya güzəştli ssuda almaq imkanı verir.
- B) borc öhdəliklərinin 2 № li kartotekada saxlanması
- C) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- D) malların vaxtından əvvəl satılması

**206) Sual:**Faktorinq əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- A) bankın fəaliyyətinin genişləndirilməsi
- B) müştərilərlə münasibət lərin yaxşılaşdırılması
- C) borcların hərəkətinə nəzarət
- D) ləngimələrdən itkilərin qarşısını almaq

**207) Sual:**Faktorinq əməliyyatlarının aparılmasında məqsəd :

- A) depozit əməliyyatlarının genişləndirilməsi
- B) kredit əməliyyatlarının genişləndirilməsi
- C) bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması
- D) ödənişlərin ləngiməsinin qarşısını almaq

**208) Sual:**Faktorinq dedikdə ..... başa düşülür:

- A) debitor borclarının alıcıya satılması əməliyyatları
- B) satıcının debitor borclarının satın alınması əməliyyatları
- C) vasitəçi tərəfindən satıcının debitor borclarının alınıb satılması**
- D) vasitəçi tərəfindən satıcının kreditor borclarının aılınıb satılması

**209) Sual:** Vasitəçi faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir:

- A) güzəşt əmlakı
- B) faktrinqin növü
- C) müqavilə müddəti
- D) kreditin həcmi
- E) bütün göstərilənlər**

**210) Sual:** Faktorinq fəaliyyətini müəyyənləşdirən amildir:

- A) hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- B) borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti**
- C) borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- D) borc öhdəliklərinin icarəyə verilməsi

**211) Sual:** əməli lizinqin müqavilə mqddəti başa çatdıqda:

- A) lizinq əşyası lizinq alanın əmlakına çevrilir.
- B) lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.
- C) lizinq əşyası lizinq verənə qaytarılır.**
- D) mülkiyyət hüququnun keçməsi mümkün deyil

**212) Sual:** Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- A) lizinq əşyası lizinq verəndə qalır.
- B) lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- C) lizinq əşyası tamamilə lizinq alanda qalır.**
- D) lizinq əşyasının yalnız 50% lizinq alanda qalır.

**213) Sual:** Lizinq subyekti ola bilər:

- A) yalnız Azərbaycan Respublikasının rezidentləri
- B) yalnız Azərbaycan Respublikasının qeyri-rezidentləri
- C) Respublikanın rezident və rezident olmayanları**
- D) rezident və qeyri-qeyri rezidentlər lizinq subyekti ola bilməzlər

**214) Sual:** Lizinq obyekti lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar:

- A) əsas fondları tam dəyəri ilə geri ala bilər
- B) əsas fondları qalıq dəyərində geri ala bilər**
- C) əsas fondları bazar qiyməti ilə geri ala bilər
- D) geri almaq hüququ yoxdur.

**215) Sual:** Lizinq obyekti lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinq alan

- A) əsas fondları lizinq verənə qaytara bilər**
- B) əsas fondlarının yalnız bir hissəsini qaytara bilər.
- C) əsas fondları qaytara bilməz
- D) əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər

**216) Sual:** Maliyyə lizinqinin maksimum müddəti ..... əsasən müəyyən edilir

- A) lizinq əmlakın amortizasiya müddəti
- B) lizinq əmlakının amortizasiyanın 50% müddəti ilə
- C) lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur
- D) lizinq alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə**

**217) Sual:** Lizinq verən .....şəxsdir.

- A) yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- B) yalnız cəlb olunmuş vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- C) öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana təqdim edən
- D) öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən**

**218) Sual:** Maliyyə lizinqidir:

- A) xərclərin bir hissəsi bərpa olunan əmlak

- B)** xərcləri tam bərpa olunan əmlak
- C) xərcləri il ərzində hissə hissə ödənilən əmlak
- D) xərclərin bərpası əhəmiyyət kəsb etmir.

**219) Sual:**Lizinq alan kirayəcidən fərqlənir:

- A) lizinq obyektindən gələcəkdə istifadə oluna bilinmədiyi
- B)** lizinq obyektindən gələcəkdə istifadə oluna bilmədiyi halda lizinq alan borcun tam ödənilməsindən azad olunmur.
- C) əmlakın təsadüfi
- D) lizinq alan obyekti uzun müddətə götürmür

**220) Sual:**Lizinq ..... spesifik formasıdır:

- A) mal material qiymətlilərinin kreditləşməsinin
- B) yola salınmış malların kreditləşməsinin
- C)** kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- D) əsaslı tikintinin maliyyələşdirilməsinin

**221) Sual:**Lizinq alanları aldıqları kredit formasında olar:

- A) nağd pul
- B) nağdsız pul
- C)** əmlak
- D) pul

**222) Sual:**Lizinq mahiyyətcə

- A) lizinq alana verilən bank kreditidir.
- B) lizinq verənə verilən bank kreditidir.
- C) lizinq alana verilən ipoteka kreditidir
- D)** lizinq verənin lizinq alana verdiyi kreditdir.

**223) Sual:**Lizinq əməliyyatında iqtisadi subyekt hesab edilir:

- A) alıcı
- B)** satıcı

- C) kredit müfəttişi
- D) bankın baş mühəsibи

**224) Sual:**Lizinq əməliyyatında iştirak edir:

- A) lizinq alan istənilən hüquqi şəxs
- B) yalnız lizinq alan fiziki şəxs
- C) hüquqi səxs olan lizinq göndərən
- D) hüquqi səxs kimi lizinq verən

**225) Sual:**Lizinq əməliyyatlarında subyekt kimi çıxış edir:

- A) istehsalçı
- B) malgöndərən
- C) kreditor
- D) borc alan

**226) Sual:**Bankın vasitəçilik əməliyyatına daxildir:

- A) test əməliyyatları
- B) trast əməliyyatları
- C) kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- D) tibet əməliyyatları

**227) Sual:**Emitent kimi bank fəaliyyətidir:

- A) qiymətli kağızların emissiyası
- B) qiymətli kağızların alınıb satılması
- C) broker əməliyyatı
- D) diler əməliyyatı

**228) Sual:**Qiymətli kağızlar bazarında bank ..... kimi çıxış edir:

- A) hesablaşmaların aparılmasında vasitəçi
- B) bazarın məsləhətçi hüquqşunası
- C) qiymətli kağızlar bazarına xidmət göstərən

D) qiymətli kağızlar bazarının təşkilatçısı

**229) Sual:** Qiymətli kağızlar bazarında bank ..... kimi çıxış edir:

- A) hüquqşunas
- B) müşahidəçi
- C) təşkilatçı
- D) iştirakçı**

**230) Sual:** Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- A) bankın vasitəçi kimi fəaliyyəti
- B) bankın hüquqşunas kimi fəaliyyəti
- C) bankın investor kimi fəaliyyəti**
- D) bankın müşahidəçi kimi fəaliyyəti

**231) Sual:** Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- A) bankın emitentlər kimi fəaliyyəti**
- B) bankın vasitəçilik fəaliyyəti
- C) bankın hüquqşunas kimi fəaliyyəti
- D) bankın müşahidəçilik fəaliyyəti

**232) Sual:** Əlavə buraxılan səhmlər ..... ibarət olur.

- A) yalnız güzəştli səhmlərdən
- B) yalnız adı səhmlərdən
- C) adı və güzəştli səhmlərdən**
- D) Maliyyə Nazirliyinin icazəsi ilə yalnız güzəştli

**233) Sual:** Bankın səhmləri yerləşdirilir:

- A) onların yalnız xarici valyutaya satılması yolu ilə
- B) onların yalnız milli valyutaya satışı yolu ilə
- C) investorlardan nizamnamə kapitalına ödəniş qaydasında**
- D) əmlaka yerləşdirməklə

**234) Sual:** Bankın səhmləri ..... qrupuna daxildir.

- A) tam qiymətli kağız
- B) pay qiymətli kağız**
- C) nizamnaməli qiymətli kağız
- D) faizli qiymətli kağız

**235) Sual:** Bank tərəfindən buraxılan ilk səhmlər..... ibarət olur.

- A) yalnız adı səhmlərdən
- B) yalnız adı adlı səhmlərdən**
- C) adlı və güzəştli səhmlərdən
- D) yalnız güzəştli səhmlərdən

**236) Sual:** Buraxılma müddətindən asılı olmayaraq adı səhmlər..... malik olurlar.

- A) real nominal dəyərə
- B) eyni nominal dəyərə**
- C) nominal dəyərə malik olmur
- D) məhdud nominal dəyərə

**237) Sual:** Bank tərəfindən buraxılan səhmlərin nominal dəyəri müəyyən edilir:

- A) ABŞ dolları ilə
- B) R.F. rublu ilə
- C) Azərbaycan manatı ilə**
- D) manat və xarici valyuta ilə

**238) Sual:** İstənilən səhmdar cəmiyyəti formasında yaradılan banklar istənilən formada səhm buraxmasına icazə verilirmi?

- A) icazə verilir
- B) Mərkəzi Bankın razılığı ilə icazə verilir
- C) Maliyyə Nazirliyinin razılığı ilə icazə verilir
- D) icazə verilmir**

**239) Sual:**Qapalı səhmdar cəmiyyəti formasındaki kredit təşkilatının səhmləri ..... yayılır.

- A) səhmlər yalnız açıq abunə qaydasında
- B) səhmlər yalnız qapalı yazılış qaydasında**
- C) Maliyyə Nazirliyinin razılığı ilə yalnız açıq abunə qaydasında
- D) səhmlərə qapalı və açıq abunə qaydasında

**240) Sual:**Açıq tipli səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən kredit təşkilatı ..... hüququna malikdir:

- A) səhmlərə yalnız açıq abunə
- B) Mərkəzi Bankın icazəsi ilə açıq abunə
- C) səhmlərə açıq və qapalı abunə**
- D) səhmlərə yalnız qapalı abunə

**241) Sual:**Səhmlərin yerləşdirilmə üsuludur:

- A) Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması**
- B) onların yalnız xarici valyutaya satışı
- C) onların əmanətə yerləşdirilməsi
- D) onların əmlakda yerləşdirilməsi

**242) Sual:**Səhmlər ..... yolu ilə yerləşdirilir.

- A) yalnız həmin ölkənin valyutasına satışı
- B) yalnız xarici valyutaya satışı
- C) ölkə və xarici ölkə valyutasına satışı**
- D) yalnız əmlak

**243) Sual:**Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- A) Maliyyə Nazirliyi tərəfindən
- B) Nazirlər Kabinetində
- C) Mərkəzi Bankda**
- D) kommersiya banklarında

**244) Sual:**Səhmlər ..... qərarı ilə buraxılır.

- A) bankın idarə heyətinin
- B) direktorlar şurası
- C) səhmdarların ümumi yığıncağının**
- D) Müşahidə Şurasının

**245) Sual:** Banklar səhm buraxmaq hüququna malikdirmi:

- A) yalnız adı səhm
- B) yalnız imtiyazlı səhm
- C) adı və imtiyazlı səhm**
- D) buraxmaq hüququ yoxdur

**246) Sual:** Səhm buraxmaq yolu ilə banklar:

- A) bank fəaliyyətinə lisenziya alırlar
- B) nizamnamə kapitalını formalaşdırırlar**
- C) qiymətli kağızlar bazarında iştirak edirlər
- D) qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər

**247) Sual:** Qiymətli kağızların emissiyasında məqsəd:

- A) mənfiət əldə etmək
- B) xüsusi kapitalı formalaşdırmaq**
- C) qiymətli kağızlar bazarında iştirak
- D) bankın fəaliyyəti haqqında məlumat vermək

**248) Sual:** Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- A) qiymətli kağızlar bazarına xidmət
- B) qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi**
- C) klirinq fəaliyyəti
- D) qiymətli kağızlar saxlanılması xidməti

**249) Sual:** Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- A) Maliyyə Nazirliyinin qərarı ilə

- B) hökumətin qərarı ilə
- C) Mərkəzi Bankın lisenziyası ilə
- D) səhmdarların ümumi yığıncağının qərarı ilə

**250) Sual:** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

- A) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- B) depozitar fəaliyyət
- C) xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- D) əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması

**251) Sual:** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- A) faiz və dividendlərin ödənilməsi
- B) səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
- C) kliring fəaliyyəti
- D) bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak

**252) Sual:** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətinə daxildir:

- A) emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- B) kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- C) xedjinq əməliyyatlarını aparmaq
- D) diler əməliyyatı

**253) Sual:** Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- A) brokerlik
- B) səhm sahiblərinin bankın idarəciliyində iştirakına şərait yaratmaq
- C) əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
- D) xüsusi qiymətli kağızların emissiyası

**254) Sual:** Bankın investor fəaliyyətidir:

- A) broker fəaliyyəti
- B) diler fəaliyyəti

C) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması

D) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi

**255) Sual:** Bankın investor fəaliyyətinə daxildir:

A) kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak

B) brokerlik

C) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi

D) dilerlik

**256) Sual:** Bankın investor kimi fəaliyyətidir:

A) Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq

**B)** emitent- səhmdar cəmiyyətinin idarəciliyində iştirak

C) emitent bankın fəaliyyəti haqqında məlumat vermək

D) diler fəaliyyəti

**257) Sual:** Bankın investor kimi fəaliyyətidir:

A) Qiymətli kağızların görə faizlərin, dividendlərin əldə edilməsi

B) bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması

C) emitent bankın fəaliyyəti haqqında məlumat vermək

D) bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması

**258) Sual:** Investor kimi bankın fəaliyyətinə daxildir:

A) faizlərin və dividendlərin ödənişi

B) emitent bankın fəaliyyəti haqqında məlumat vermək

**C)** əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək

D) bankın öz adından öz hesabına qiymətli kağızların alınib satılması üzrə bank sövdələşməsi

**259) Sual:** Bankın investor kimi fəaliyyəti hesab edilir:

A) öz qiymətli kağızlarının emissiyası əməliyyatları

**B)** öz portfelinə qiymətli kağızların alınib satılması əməliyyatları

C) faizlərin və dividendlərin ödənilməsi

D) diler əməliyyatı

**260) Sual:** Qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- A) müflisləşmə zamanı kreditor kimi iştirak edir
- B)** vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- C) əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
- D) diler kimi çıkış edir

**261) Sual:** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- A) broker fəaliyyəti
- B)** emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- C) törəmə maliyyə alətləri ilə əməliyyatlar
- D) bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək

**262) Sual:** Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- A) səhm sahiblərinin bankın idarəciliyində iştiraka şərait yaratmaq
- B) qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- C) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- D) diler əməliyyatı

**263) Sual:** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- A) bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- B)** vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- C) cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- D) əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi

**264) Sual:** Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- A)** faiz və dividendlərin ödənilməsi
- B) əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- C) qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- D) qiymətli kağızların öz adından alış və satışını təşkil etmək

**265) Sual:** Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- A) əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- B) qiymətli kağızların ilkin yerləşdirilməsi**
- C) səhmdar cəmiyyətin idarə edilməsində iştirak
- D) qiymətli kağızların alınıb satılması üzrə sövdələşmə aparmaq

**266) Sual:** Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmi?

- A) digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- B) yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- C) çıxış edə bilməz**
- D) Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.

**267) Sual:** Daşınmaz əmlaka verilən kredit adlanır:

- A) kommersiya krediti
- B) lombard krediti
- C) ipoteka krediti**
- D) aqrar kredit

**268) Sual:** Blank kreditinin təminatıdır

- A) mal- material qiymətliləri
- B) qiymətli kağızlar
- C) daşınmaz əmlak
- D) təminatı yoxdur**

**269) Sual:** Kreditləşmənin birinci mərhələsidir:

- A) kredit müqaviləsinin imzalanması
- B) müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi
- C) kredit sifarişlərinə baxılması**
- D) kreditlərin verilməsi

**270) Sual:**Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- A) müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
- B) kredit sifarişlərinə baxılması haqqında arayış
- C) kredit vermək haqqında müqavilə
- D) maliyyə hesabatı

**271) Sual:**Girov əmlakı qismində maddi aktivlərə aiddir.

- A) istehsal ehtiyatları, hazır məhsul
- B) qiymətli kağızlar və xarici valyuta
- C) qızıl və qiymətli metallar
- D) intellektual mülkiyyətin sahibin hüququ

**272) Sual:**Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- A) istehsal ehtiyatları
- B) əmlak hüququ
- C) hazır məhsul
- D) qiymətli kağızlar

**273) Sual:**Girov amili hesab edilir:

- A) dövriyyədən çıxarılmış əmlak
- B) yalnız qiymətli kağızlar
- C) kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak
- D) girov qoyan tərəfindən özgəninkiləşdirə bilən istənilən əmlak

**274) Sual:**Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- A) ritmlik əmsalı
- B) rentabellik əmsalı
- C) ödəmə qabiliyyətliliyi əmsalı
- D) iqtisadçılıq əmsalı

**275) Sual:**Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- A) ödəmə qabiliyyətlilik əmsalı
- B) ritmilik əmsalı
- C) maliyyə sərbəsrliyi əmsalı**
- D) iqtisadçılıq əmsalı

**276) Sual:** Maliyyə əmsalı dedikdə başa düşülür:

- A) likvidlik əmsalı**
- B) təminatlılıq əmsalı
- C) dayanıqlılıq əmsalı
- D) ödəmə qabiliyyətlilik əmsalı

**277) Sual:** Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- A) kredit riski əsasında
- B) pul vəsaitlərinin təhlili əsasında
- C) maliyyə əmsalı əsasında**
- D) hesablaşma əmsalı əsasında

**278) Sual:** Borc alanın kredit qabiliyyətidir:

- A) ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- B) faizlər üzrə öhdəliklərin ödənilməsi
- C) öhdəliklərin vaxtında ödənilməsi
- D) ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi**

**279) Sual:** Borc limitidir:

- A) bir kreditorun kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi**
- B) bütün borcun maksimum məbləği
- C) kredit verilməsi üzrə maksimum dövriyyə məbləği
- D) bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği

**280) Sual:** Kreditləşmə limitidir:

- A) müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc

- B) kreditin verilməsi üzrə məbləğ dövriyyəsi
- C) kreditin verilməsi üzrə maksimum məbləğ dövriyyəsi
- D) müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği**

**281) Sual:**Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- A) kommersiya bankları tərəfindən sərbəst**
- B) Mərkəzi Bank tərəfindən
- C) kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
- D) müştərilər

**282) Sual:**Bankın faiz dərəcəsi asılıdır:

- A) kreditin təminatından
- B) kreditin məbləğindən**
- C) borcalanın maliyyə vəziyyətindən
- D) kredit münasibətlərinin səviyyəsindən

**283) Sual:**Bank faizinə təsir edir:

- A) kreditin təminatlılığı
- B) bankın vəziyyəti
- C) borc alanların vəziyyəti
- D) kreditin müddəti**

**284) Sual:**Kreditləşmə prinsipidir:

- A) təminatlılıq**
- B) bölüşdürücülük
- C) nəzarətçilik
- D) sərbəstlik

**285) Sual:**Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir:

- A) bazar təsərrüfatları**
- B) yalnız ev təsərrüfatları

C) yalnız ticarət və sənaye

D) yalnız kənd təsərrüfatı

**286) Sual:** Bank debitor qismində çıxış edir:

A) əhalinin kreditləşməsi zamanı

B) öz səhmlərini reallaşdırıldıqda

C) ipoteka kreditləşməsi zamanı

**D) vəsaitləri cəlb etdikdə**

**287) Sual:** Bank kreditor kimi çıxış edir:

A) sərbəst vəsaitləri cəlb etdikdə

B) qiymətli kağızları satın aldıqda

**C) vəsait verdikdə**

D) mənfəət əldə etdikdə

**288) Sual:** Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə şixiş edirlər:

A) yalnız kreditor qismində

B) yalnız borc alan qismində

**C) kreditor və borc alan qismində**

D) nəzarətçi qismində

**289) Sual:** Bank kreditində kredit münasibətlərinin subyektidir:

A) yalnız təsərrüfat təşkilatları

B) yalnız əhali

C) yalnız dövlət

**D) göstərilənlərin hamısı**

**290) Sual:** Bank krediti hesab edilir:

A) mal formasında verilən kredit

B) istiqraz formasında hökümətə verilən kredit

**C) pul formasında verilən kredit**

D) yanız əhaliyə verilən kredit

**291) Sual:** Aktivlərə aid olmayan bank əməliyyatları

- A) Kassa hesablaşma
- B) Səhmlərin buraxılışı
- C) İnvestisiya
- D) Depozit**

**292) Sual:** Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- A) bankın yüksək likvidli aktivlərinin tələb edilənədək əmanətlər üzrə bankın
- B) bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- C) Bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
- D) borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi**

**293) Sual:** Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- A) Ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait
- B) Mərkəzi bankdakı məcburi ehtiyatlar hesabındaki vəsait
- C) Bank xidmətlərin maya dəyəri
- D) Mənfəətdən verginin azaldılması**

**294) Sual:** Kredit riskinin minimumlaşdırılması üsuludur

- A) Kredit üzrə faiz dərəcələrinin artırılması
- B) Kredit xəttindən geniş istifadə
- C) Kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi
- D) Kreditin qaytarılmasının etibarlı formaları tətbiq edilməsi**

**295) Sual:** Bankın kredit riski artır

- A) Bank kreditlərinin payı azaldıqda
- B) Borc alanın kredit qabiliyyəti dərindən öyrənildikdə
- C) Ssudaların ödəniş vaxtı əsassız uzadıldıqda**
- D) Kreditin obyekt və subyektlərə görə fərqləndirilməsində

**296) Sual:**Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən.....məsələlərin həllində istifdə olunur

- A) Kreditin məqsədinin müəyyənləşdirilməsi
- B) Kreditləşmə şərtinin müəyyən edilməsi**
- C) Kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində
- D) Kreditin ödəncliliyinin müəyyən edilməsi

**297) Sual:**Girov qoyulmuş dövriyyədə olan mallara tələb

- A) Qiymətlərin stabil olması**
- B) Daşınaqlı olması
- C) Saxlanıla bilinməsi
- D) Etibarlılığı

**298) Sual:**Girov məbləği ilə kreditin həcmının nisbətini müəyyən edən amillər

- A) Hesablaşmaların vəziyyəti
- B) Girov götürülmüş əmlakin satışı üzrə xərclər**
- C) Borc alanın fəaliyyət növü
- D) Bankın maliyyə vəziyyəti

**299) Sual:**Kommersiya bankları iri müştərilərin müstərək kreditləşməsinə üstünlük verir

- A) Sərbəst kredit resursları çatışmadıqda**
- B) Müştəri müstərək olduqda
- C) Borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
- D) Mənfəətin artırılması məqsədi ilə

**300) Sual:**Kontokorrent hesab

- A) Cari hesabın bir növüdür
- B) Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir**
- C) Kredit almaq hüququ verən hesablaşma hesabıdır
- D) Kredit kartoçkası sahibinə açılan hesabdır

**301) Sual:**Overdraft

- A) İstənilən ssuda verilişidir
- B) Çeklərin ödənilməsinə verilən ssudadır**
- C) Müştərinin hesablaşma hesabı üzrə debet qalığının örtürülməsinə verilən ssudadır
- D) Xüsusi ssuda hesabından verilən kreditdir

**302) Sual:**Kredit portfelinin ssudaların müddətlərinə görə quruluşunu müəyyən edən amildir

- A) Kreditlər üzrə yetərli təminat
- B) Bankın müxbir hesabının vəziyyəti
- C) Bankın kredit siyasəti**
- D) Ssuda borcunun vəziyyəti

**303) Sual:**Bankın kredit portfelidir

- A) Müxtəlif əlamətlərə görə struklaşdırılmış bankın kredit qoyuluşu**
- B) Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank aktivləri
- C) Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank passivləri
- D) Bankın kredit potensialı

**304) Sual:**Aşağı riskli aktivlərə (risk əmsalı 20%-ə qədər) aiddir

- A) Müştərilərə verilən kreditlər
- B) Dövlət borc öhdəliklərinə qoyuluşlar
- C) Şəxsi kampaniyaların səhmlərinə qoyuluş
- D) Kapital aktivlər**

**305) Sual:**Yüksək likvidli aktivlərə aiddir

- A) Kassa və ona bərabər tutulan vəsaitlər
- B) Əsas vəsaitlər
- C) Mərkəzi Bankdakı məcburi ehtiyatlarhesabı
- D) Uzun müddətli kreditlər**

**306) Sual:**Gəlirsiz aktivlərə daxildir

- A) Ödəniş vaxtı keçmiş kreditlər
- B) Müəssisə və təşkilatların nizamnamə kapitalına köçürürlən vəsaitlər
- C) Dövlətin borc öhdəliklərinə qoyuluş
- D) mərkəzi Bankdakı müxbir hesab**

**307) Sual:**Bankın potensialının artırılması yolları

- A) Cəlb olunmuş vəsaitlərin həcminin artırılması**
- B) Kredit qoyuluşunun artırılması
- C) Tələblərin minimal ehtiyatlarının artırılması
- D) Kreditləşmənin təşkilinin təkmilləşdirilməsi

**308) Sual:**Bankın kredit potensialıdır

- A) Verilmiş kreditlər
- B) Resursların cəmindən likvidliyin mütləq və könüllü ehtiyatları çıxıldıqdan sonra qalan hissə**
- C) Mərkəzi Bankın hesablanması metodu ilə müəyyən olunmuş xüsusi kapital
- D) Məcmu aktivlər

**309) Sual:**Bank lisenziyalarının verilməsində və ləğvində müstəsna hüquqa malikdir

- A) Mərkəzi Bank
- B) Nazirlər Kabineti
- C) Maliyyə Nazirliyi
- D) Bankın idarə heyəti**

**310) Sual:**Bank lisenziyaları və icarələr yazılı formada ..... müddətə verilir

- A) 3 il
- B) 4 il
- C) Müddətsiz**
- D) 5 il

**311) Sual:**AR bank sistemində xarici bank kapitalının iştirak limitini.....müəyyən edir

- A) Maliyyə Nazirliyi

- B) Nazirlər Kabineti
- C) Mərkəzi Bank**
- D) Kommersiya banklar

**312) Sual:** Depozit əməliyyatları kim tərəfindən həyata keçirilə bilər (Bank sistemi)

- A) Xəzinədarlıq
- B) Sığorta təşkilatları
- C) Banklar**
- D) Bank olmayan kredit təşkilatları

**313) Sual:** Bankın yaradılmasının ilkin şərti

- A) Qiymətli kağızların satın alınması
- B) lizinq əməliyyatlarının yerinə yetirilməsi
- C) Xüsusi resursların formallaşması**
- D) Əhalinin vəsaitlərinin cəlb olunması

**314) Sual:** Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- A) Veksellərin uçotunu
- B) Fiziki şəxslərin kreditləşməsini
- C) Müəssisələr arasında hesablaşmaların təşkilini
- D) İstehsəla fəaliyyəti ilə məşğul olmaq**

**315) Sual:** Yerinə yetirilən əməliyyatların xarakterinə görə banklar bölünürlər:

- A) Filialsız və filiallı
- B) Universal və ixtisaslaşmış**
- C) Regional, regionalarası, milli, beynəlxalq
- D) Dövlət, səhmdarə. kooperativ, şəxsi və qarışiq

**316) Sual:** Bank qanunçuluğu banklarına icazə vermir

- A) Müştərilərə hesablaşma-kassa xidməti göstərməyə
- B) Fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini səfərbər etməyə

C) Sığorta fəaliyyətini

D) Bank fəaliyyəti üzrə məsləhətləşmələri

**317) Sual:** Bank qanunçuluğuna görə kommersiya bankları ..... hüququna malikdirlər

A) Ölkənin qızıl-valyuta ehtiyatını saxlamaq

B) Mərkəzi Bankla rəqabət aparmaq

C) Bank sisteminin stabilliyini təmin etmək

**D) Fiziki və hüquqi şəxslərə hesab açıb hesablar üzrə əməliyyat aparmaq**

**318) Sual:** Kommersiya bankları əməliyyatını yerinə yetirirlər

A) Ölkənin qızıl valyuta fonduna xidmət göstərir

B) Dövlətin qiymətli kağızlarını buraxır

C) Mərkəzi Banka kassa xidməti göstərir

**D) Təşkilatların səhmlərini investisiyalasdırır**

**319) Sual:** Bank qanunçuluğu kommersiya banklarına icazə vermir

A) Kredit fəaliyyəti

B) Müştərilərə hesablaşma kassa xidməti göstərmək

**C) Ticarətlə məşğul olmaq**

D) Fiziki və hüquqi şəxslərə hesablar açıb, hesablar üzrə əməliyyat aparmaq

**320) Sual:** Kommersiya bankları ..... üzrə əməliyyatları yerinə yetirirlər

A) Banknotların buraxılması

**B) Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi**

C) Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi

D) Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi

**321) Sual:** Bank qanunçuluğuna görə kommersiya bankları ..... hüququna malikdirlər

A) Tə davülə banknotlar buraxmaq

B) Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

C) Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək

**D) Üçüncü şəxs əvəzinə himayədarlıq etmək**

**322) Sual:**Mülkiyyət formalarına görə banklar bölünürlər:

- A) Universal və ixtisaslaşmış
- B) Regional, regionlararası, milli və beynəlxalq
- C) Dövlət, səhmdar, kooperativ, şəxsi və qarışiq
- D) Kiçik, orta, iri, banklararası, birlik**

**323) Sual:**Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- A) Mahiyyətinin
- B) İqtisadiyyatdakı rolunun
- C) Təşkilati-iqtisadi qurumun
- D) Həyatdakı funksiyalarının**

**324) Sual:**Kommersiya bankları.....subyektdir

- A) Hökümətdən asılı
- B) Sərbəst**
- C) Prezidentə tabe olan
- D) Mərkəzi bankın idarə heyətindən asılı olan

**325) Sual:**Kredit təşkilatları ittifaqları, assosasiyaları..... təşkilatları hesab edilirlər

- A) qeyri kommersiya
- B) Kommersiya
- C) Hökümət
- D) Fərdi**

**326) Sual:**Fəaliyyət miqyasına görə kommersiya bankları bölünürlər:

- A) Universal və ixtisaslaşmış
- B) Filialsız və çoxfiliallı
- C) Regional, regionlararası, milli veynəlxalq
- D) Xırda, iri, orta, bank konsorsiumu və banklar arası birlik**

**327) Sual:**Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- A) Təftiş şöbəsi
- B) Bankın idarə heyəti
- C) Bankın şurası
- D) Kredit komitəsi**

**328) Sual:**Xidmət sferasına görə banklar bölünürler:

- A) Universal və ixtisaslaşmışa
- B) Filialsız və çox filiallı
- C) Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik
- D) Regional, regionlararası, milli və beynəlxalq**

**329) Sual:**Funksional təyinatına görə banklar bölünürler:

- A) Emission, depozit və kommersiya**
- B) Universal və ixtisaslaşdırılmış
- C) Regional, regionlararası, milli və beynəlxalq
- D) Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik

**330) Sual:**Kredit təşkilatlarının ittifaqları və assosasiyaları

- A) İstənilən bank əməliyyatlarını yeriən yetirə bilərlər
- B) Bank əməliyyatlarını yerinə yetirə bilməzlər**
- C) Yalnız depozit və ssuda əməliyyatlarını apara bilərlər
- D) Yalnız hesablaşma əməliyyatlarını apara bilərlər

**331) Sual:**Etibarlı lizing müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizingin hansı formasında davametdirilir

- A) müddətli lizinqdə
- B) standart lizinqdə
- C) baş lizinqdə
- D) bərpa olunan lizinqdə**

**332) Sual:**Bir dəfəlik sövdələşmə lizingin hansı formasına aiddir?

- A) bərpa olunan lizinqə
- B) qeyri standart lizinqə
- C) müddətli lizinqə**
- D) standart lizinqə

**333) Sual:**Üçtərəfli lizing əməliyyatı aparılırmı?

- A) yox
- B) bəli**
- C) yalnız Mərkəzi Bankın razılığı ilə
- D) yalnız Maliyyə Nazirliyinin razılığı ilə

**334) Sual:**Hüquqi şəxslərə trast xidmətinə aiddir:

- A) korporasiyanın likvidliyinin idarə edilməsi
- B) mənfəətdə iştirak**
- C) xüsusi fondların yaradılmasında iştirak
- D) ehtiyat fondunun yaradılmasında iştirak

**335) Sual:**Bankın trast şöbələri öz xidmətinə görə amillər

- A) möhkəm əmək haqqı
- B) divident**
- C) komission mükafat
- D) differensial əmək haqqı

**336) Sual:**Hüquqi şəxslərə trast xidmətidir:

- A) korporasiyanın pensiya fondunun idarə edilməsi**
- B) korporasiyanın işçi heyətinin idarə edilməsi
- C) bankın likvidliyinin idarə edilməsi
- D) firmanın rentabelliyinin idarə edilməsi

**337) Sual:**Agent sövdələşməsi üzrə bankın trast şöbəsinin xüsusiyyəti ondadır.

- A) bütün xidmətlər səfərinin sifarişi ilə yerinə yetirilir
- B)** bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir
- C) bütün xidmətlər bankın istəyi ilə aparılır
- D) bütün xidmətlər MB göstərişi ilə aparılır

**338) Sual:** Bankın trast şöbəsi hüququna malikdir:

- A) etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək
- B) etibar edənin yalnız kommersiya işini aparmaq
- C) ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur
- D)** investisiya və kommersiya xarakterli əməliyatlar aparmaq

**339) Sual:** Trast əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır:

- A) sığorta orqanlarına trast xidmətinin göstərilməsi
- B) digər kommersiya banklarına trast xidmət göstərmək
- C)** fiziki şəxslərə trast xidməti
- D) maliyyə orqanlarına trast xidməti göstərmək.

**340) Sual:** Kapitalı və ya mirası idarə edən necə adlanır.

- A) hüquqi şəxs
- B) fiziki şəxs
- C)** etibarlı şəxs
- D) köməkçi şəxs

**341) Sual:** Bankın trast şöbələri vasitəsi ilə aparılır:

- A) sənayenin investisiyalasdırılması
- B) bütün sahələrin investisiyalasdırılması
- C)** qiymətli kağızlara investisiyalışma
- D) sertifikatlara investisiyalışma

**342) Sual:** Bankın trast şöbələri vasitəsi ilə :

- A) ssuda kapitalı ipoteka kapitalına çevrilir

- B) maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- C) ssuda kapitalı saxta kapitala çevrilir.**
- D) ipoteka kapitalı ssuda kapitalına çevrilir.

**343) Sual:** Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər.

- A) bələşdürücü funksiyasını
- B) nəzarət funksiyasını
- C) pul kapitallarının yığılıb istehsala yönəldilməsi**
- D) pul vəsaitlərinin mənfəət əldə etmək məqsədi ilə yerləşdirilməsi

**344) Sual:** Lizinq üzrə məsləhətləşmə xidmətinə daxildir:

- A) İstifadə yerinə daşınma
- B) Texniki baxış
- C) Cari təmir
- D) Sövdələşmənin tərtibi**

**345) Sual:** Operativ lizinqdə risk kimin üzərinə düşür:

- A) Lizinq vermənin üzərinə düşür**
- B) Sövdələşmə subyektlərinin üzərinə düşür
- C) Lizinq alanın üzərinə düşür
- D) Vasitəçi kommersiya bankının üzərinə düşür

**346) Sual:** Lizinqin obyekti deyildir

- A) Maddi qiymətlilər
- B) Pul şəklində kapital**
- C) Nəqliyyat vasitələri
- D) Binalar

**347) Sual:** Faktorinq firması debitorun borcunun hansı hissəsini dərhal ödəyir

- A) 100%-ni
- B) 10%-ni**

C) 10-30%-ni

D) 70-90%-ni

**348) Sual:**Faktorinq əməliyyatlarının məqsədi deyildir

A) Ödəmələrdə ləngimənin qarşısının alınması

**B)** Depozit əməliyyatlarının aparılması

C) Ləngimə zamanı itgilərin azaldılması

D) Borcun vaxtında ödənilməsi

**349) Sual:**Satıcının debitor borcunun vasitəçi firma tərəfindən satılıb alınması əməliyyatıdır:

A) Lizinq əməliyyatıdır

**B)** Faktorinq əməliyyatıdır

C) Hesablaşma kassa əməliyyatıdır

D) Forfeytinq əməliyyatıdır

**350) Sual:**ESOP – trast xidmətidir

A) Müəssisələrdə əmək kollektivlərinin əmlakının idarə olunması

B) Üçüncü tərəfin xeyrinə torpağın idarə edilməsi

C) Müştərinin vəsaitlərinin ölkənin aktivləri formasında investisiyalasdırılması

D) Pensiya fondlarının vəsaitlərinin idarə olunması

**351) Sual:**Forfeytinq sövdələşməsindən nə məqsədlə istifadə edilir?

A) Uzunmüddəti maliyyə öhdəliklərinin tez reallaşması üçün

B) İdxalçıya nağd pulun çatdırılması üçün

C) İxracının regressi üçün

D) Bankın möhkəm gəlir əldə etməsi üçün

**352) Sual:**Trast kompaniyalarının xidmətlərinə aid deyil

A) Ölkədə və xaricdə daşınmaz əmlak və digər əmlakın idarə olunmaya qəbul edilməsi

B) Müştəri vəsaitlərinin yüksək gəlir normalı əməliyyatlara riskin qarşılıqlı bölüşdürülməsi ilə investisiyalasdırılması

**C)** Bankın məqsədyönlü yatırım xidmətləri

D) Xüsusi repsiya fondlarının yaradılması

**353) Sual:** Fiziki şəxslərə əmlakın idarə edilməsi, agentlik və digər xidmətlərin idarə edilməsini özündə birləşdirir:

- A) İnstitusional trast xidmətləri
- B) Şəxsi trast xidmətləri**
- C) Sonradan trast xidmətlər
- D) Hüquqi trast xidmətlər

**354) Sual:** Hüquqi şəxslər üçün trast xidmətinə aid deyildir

- A) Korporativ trast
- B) İnstitusional trast
- C) Kommersiya trastı**
- D) Kommunal trast

**355) Sual:** Mülkiyyətçinin əlavə razılaşması olmadan əmlakın satışı və ya borc verilməsi

- A) Passiv trastda
- B) Aktiv trastda**
- C) Muzdlu işçi trastda
- D) Geniş trastda

**356) Sual:** Trast işinin spesifik əlamətidir:

- A) banklar onlara etibar edilmiş kapitalları iqtisadiyyatın inkişafına yönəldir.
- B) banklar onlara etibar edilmiş kapitallar yalnız istiqrazlara yerləşdirirlər.
- C) banklar onlara etibar edilmiş kapitalları səhmlərə və istiqrazlara yerləşdirirlər.**
- D) banklar onlara etibar edilmiş kapitalları bankın nizamnamə fonduna yerləşdirirlər.

**357) Sual:** Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- A) bankın iqtisadiyyata təsirinin artması
- B) banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi**
- C) bankların likvidliyinin inkişafı
- D) bankların qeyri- bank kredit təşkilatları arasındaki iqtisadi münasibətlərin inkişafi

**358) Sual:** Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır:

- A) xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- B) bankların iqtisadiyyata təsirinin artması
- C) kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi
- D)** kredit resurslarının artırılması zərurəti

**359) Sual:** Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- A) yalnız qiymətli kağızlar bazarına
- B)** qiymətli kağızlar bazarı və fond birjalarına
- C) yalnız fond birjalar
- D) iqtisadi vəziyyətə

**360) Sual:** Forfeyting faktorinqdən onunla fərqlənir ki:

- A) forfeyting dövriyyə kapitalının dövriyyəsində qısa müddətli kreditləşmə ilə iştirak edir.
- B)** forfeyting yalnız əldə edilmiş veksellərə aiddir
- C) forfeytingdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürler.
- D) forfeyting satıcının borc öhdəliklə portfelinin idarə edilməsində iştirak edir.

**361) Sual:** Forfeyting faktorinqdən fərqlənir:

- A)** forfeyting zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
- B) dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
- C) forfeyting zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödənməmək riskini nisbətən öz üzərinə götürürler.
- D) forfeyting borc öhdəlikləri portfelinin ümumi idarə edir.

**362) Sual:** Forfeyting dedikdə başa düşülür:

- A) bank kreditinin kommersiya kreditinə çevriləməsi forması
- B) bank kreditinin veksel kreditinə çevriləmə forması
- C)** kommersiya kreditinin bank kreditinə çevriləmə forması
- D) kommersiya kreditinin ipoteka kreditinə çevriləməsi forması

**363) Sual:** Forfeyting nədir:

- A) kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək
- B)** veksellərin satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.
- C) istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.
- D) ixrac əməliyyatlarının uçotunu aparmaq.

**364) Sual:** Adətən kredit firmaları satıcı faktordan alır:

- A) yola salınmış malların dəyərinin 50-60%-ni
- B) yola salınmış malların dəyərinin 60-70%-ni
- C)** yola salınmış malların dəyərinin 80-90% -ni
- D) yola salınmış malların dəyərinin tam (100%)

**365) Sual:** Faktorinq zamanı faktor müştəriyə:

- A) kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.
- B) yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
- C)** malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- D) vaxtında ödənilməmiş malların dəyərini ödəyir.

**366) Sual:** Faktorinq əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- A) maliyyə orqanlarına
- B) sığorta kompaniyalarına
- C)** vasitəçilərə
- D) borc alanlara

**367) Sual:** Faktorinq əməliyyatında müştəri qismində çıxış edir:

- A) bank olmayan kredit təşkilatları
- B) sığorta kompaniyaları
- C)** sənaye və ticarət firmaları
- D) bankın uçot sektoru

**368) Sual:** Fərdi şəxslər üçün bank xidmətinə aid deyil:

- A) Mülkiyyəti idarə etmək
- B) Etibar əsasında mülkiyyətin idarə olunması
- C) Vasisəçi agent funksiyasının yerinə yetirilməsi
- D) Səhmlərin buraxılması**

**369) Sual:**Passiv trastda:

- A) Mülkiyyət onun sahibinin razılığı olmadan satıla bilər
- B) Etibar olunan tərəf əmlakı sata bilməz**
- C) Etibar olunan tərəf əmlakı borc verə bilər
- D) Əməliyyat əsasən trast firmaları tərəfindən həyata keçirilir

**370) Sual:**Trast əməliyyatıdır:

- A) kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- B) kommersiya banklarının qeyri kommersiya təşkilatlarının göstərdiyi etibar etmə xidməti
- C) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti**
- D) qeyri bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti

**371) Sual:**Mərkəzi Bankın nizamnamə kapitalı ... müəyyən edilmişdir:

- A) 8 mln. manat
- B) 10 mln. avro
- C) 10 mlrd. manat
- D) 10 mln. manat**

**372) Sual:**Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir:

- A) AR prezidentinə**
- B) Milli Məclisə
- C) Azərbaycan hökumətinə
- D) Maliyyə Nazirliyinə

**373) Sual:**Kommersiya bankları Mərkəzi Bankda məcburi ehtiyatları ... saxlamalıdır:

- A) maksimal

- B) orta
- C) minimal
- D) orta çekili

**374) Sual:** Mərkəzi Bank diskont və lombard siyasetini reallaşdırmaqla ... nizamlaşdırır:

- A) maliyyə idarələrinin rentabelliyini
- B) nağd pul axınlarını
- C) kredit təşkilatlarının likvidliyini
- D) bank müştərilərinin nağdsız hesablaşmalarını

**375) Sual:** Açıq bazar siyaseti Mərkəzi Bank tərəfindən hansı qiymətli kağızların alınıb satılması deməkdir

- A) möhkəm faizli
- B) yüksək faizli
- C) aşağı faizli
- D) faizsiz

**376) Sual:** Rəsmi uçot dərəcələrinin aşağı salınmasını kommersiya bankları Mərkəzi Bankın hansı istiqamət götürməsinə siqnal kimi qəbul etməlidir:

- A) kontraktiv pul siyaseti
- B) kredit ekspansiyası siyaseti
- C) deflyasiya siyaseti
- D) deviz siyaseti

**377) Sual:** Mərkəzi Bank tərəfindən minimal ehtiyatlarnormasının artırılması zamanı kommersiya banklarının kredit potensialı...

- A) azalır
- B) artır
- C) dəyişmir
- D) həndəsi silsilə ilə artır

**378) Sual:** Ölkənin iqtisadiyyatının canlandırılması üçün Mərkəzi Bank dövlətn qiymətli kağızlarına olan tələbi ...

- A) azaldır
- B) ləğv edir

- C) stimullaşdırır
- D) formasını dəyişdirir.

**379) Sual:** Mərkəzi Bankın eksponsianist depozit siyasəti kredit təşkilatlarının ehtiyatlarının ... səbəb olur

- A) artimasına
- B) azalmasına
- C) tarazlaşmasına
- D) dondurulmasına

**380) Sual:** Mərkəzi Bankın pul-kredit siyasəti Mərkəzi Bankın ... ilə qarşılıqlı münasibətlə reallaşır:

- A) iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları ilə
- B) hökumətlə
- C) əhali ilə
- D) kommersiya bankları ilə

**381) Sual:** Kommersiya banklarındakı pul kütləsi və sərbəst likvid resursların nizamlaşdırılması vasitəsilə tədavüldəki pulkutləsinə təsir etmək Mərkəzi Bankın ... siyasətinin vəzifəsidir:

- A) kredit
- B) pul-kredit
- C) resurs
- D) əmtəə

**382) Sual:** Nağd pulların ehtiyat fondu və dövriyyə kassaları ... yerləşir:

- A) dövlət mühafizəsində
- B) kommersiya banklarında
- C) hesablaşma-kassa mərkəzlərində
- D) region depozitariyalarında

**383) Sual:** Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasını ... həyata keçirir:

- A) kommersiya bankları
- B) kommersiya bankları və Mərkəzi Bank

C) Mərkəzi Bank

D) kommersiya bankları və təşkilatlar

**384) Sual:** Dövriyyəyə pul buraxıllar kən dövriyyədəki pulun miqdarı ...

- A) həmişə azalır
- B) həmişə artır
- C) dəyişməz qalır
- D)** artıb və ya azala bilər

**385) Sual:** Yeni pul nişanlarının nominalı və nümunələrini ... təsdiq edir:

- A) Respublikanın Prezidenti
- B) Mərkəzi Bankın sədri
- C) Milli bank şurası
- D)** Mərkəzi Bankın direktorlar şurası

**386) Sual:** Mərkəzi Bankın banknotları və sikkələri ... təmin olunur:

- A) kommersiya banklarının bütün aktivləri ilə
- B) büdcənin gəlirləri ilə
- C)** Mərkəzi Bankın bütün aktivləri ilə
- D) yalnız ölkənin qızılvalyuta ehtiyatı ilə

**387) Sual:** Tədavül sferasına nağd pullar ... yolu ilə daxil olur:

- A) təşkilatların işçilərə əmək haqqı verməsi
- B) hesablaşma kassa mərkəzlərinin dövriyyə kassasındaki nağd pulların ehtiyat fonduna köçürülməsi
- C)** kommersiya banklarının kassa əməliyyatlarını aparması
- D) Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının hesablaşma kassa mərkəzlərinə verilməsi

**388) Sual:** Bazar iqtisadiyyati şəraitində nağd pulların emissiyasının həcmi ... müəyyən edilir:

- A) əhalinin pul gəlirləri və xərcləri proqnozları əsasında kommersiya bankları tərəfindən
- B)** kommersiya banklarının kassa dövriyyələri əsasında Mərkəzi Bank tərəfindən
- C) regiondakı sosial iqtisadi vəziyyət əsasında yerli hakimiyyət orqanları tərəfindən

D) təşkilatların pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən

**389) Sual:**.....Mərkəzi Bank geri satınalma şərti ilə həyata keçirir

- A) forward sövdələşməsnı
- B) depo əməliyyatını
- C) repo sövdələşməsnı**
- D) kredit auksionunu

**390) Sual:**Mərkəzi Bankın pul kütləsinin bir və ya bir neçə göstəricilərinə istiqamətləndirilən tədbir necə adlanır

- A) büdcələşdirmə
- B) yenidən maliyyələşmə
- C) terqətləşmə**
- D) absobirləşmə

**391) Sual:**Mərkəzi Bankın pul-kredit siyasetinin aləti hesab edilir:

- A) kredit təşkilatlarının fəaliyyətinin lisenziyalasdırılması
- B) hesablaşmaların aparılma qaydalarının müəyyən edilməsi
- C) minimal ehtiyat normalarının müəyyən edilməsi**
- D) manatın müdafiəsi və möhkəmliliyinin təmin edilməsi

**392) Sual:**Kreditə tələbatın məhdudlaşdırılması məqsədi ilə Mərkəzi Bank ... həyata keçirir:

- A) kredit restriksiyasını**
- B) yenidən maliyyələşməni
- C) kredit ekspansiyasını
- D) inhisarçı siyaseti

**393) Sual:**Mərkəzi Bank girov siyasetini yürüdərkən kredit təşkilatlarına ... nəzərə alınan tələbəri irəli sürür:

- A) təminata qəbul edilmiş qiymətli kağızların keyfiyyətini**
- B) bankın uçot siyasetinin istiqamətini
- C) bank heyətinin hazırlıq səviyyəsini
- D) bankın fond portfelinin quruluşunu

**394) Sual:**Mərkəzi Bank ... siyaseti yürütməklə pul-kredit emissiyasını həvəsləndirir:

- A) kredit restriksiyası
- B) kredit ekspansiyası**
- C) kassa ehtiyatları
- D) kreditə konversiya

**395) Sual:**Hansı siyaseti yürütməklə Mərkəzi Bank veksellərin uçota qəbulunun həvəsləndirilməsi və ya məhdudlaşdırılması yolu ilə iqtisadiyyatın ayrı-ayrı sahələrinə selektiv təsir göstərir:

- A) resurs
- B) valyuta
- C) kredit
- D) diskont**

**396) Sual:**Mərkəzi Bank diskont və girov siyasetini həyata keçirməklə ... bazara təsir göstərir:

- A) əmlak
- B) pul**
- C) istehlak
- D) beynəlxalq

**397) Sual:**Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir:

- A) mənfəət əldə etmək**
- B) qiymətlərin sabitliyini təmin etmək
- C) bankların stabil fəaliyyətini təmin etmək
- D) stabil hesablaşma sistemini təmin etmək

**398) Sual:**Mərkəzi bank ölkənin baş bankı kimi maraqlıdır:

- A) pul tədavülünün möhkəmləndirilməsində**
- B) milli pul vahidinin xarici valyutalara nisbətən kursunun zəifləməsində
- C) kredit təşkilatlarının sayının azaldılmasında
- D) hesablaşmalar sisteminin qeyri-mərkəzləşdirilməsi

**399) Sual:**Mərkəzi Bankın iqtisadiyyatdakı rolü ... müəyyən edilir

- A) manatın möhkəmliyinin təmin edilməsi ilə
- B) dövlət büdcəsinin nizamlaşdırılması ilə
- C) sıgorta işinin təşkili ilə
- D) vergi işinin təşkili ilə

**400) Sual:**Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyası deyildir:

- A) Mərkəzi bank emissiya mərkəzidir
- B) MB təşkilatların kreditorudur**
- C) Mərkəzi bank hökumət kreditorudur
- D) Mərkəzi bank valyuta mərkəzidir.

**401) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının məqsədidir

- A) valyuta nəzarəti
- B) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- C) bank sistemi və hesablaşmaların stabilliyinin təmin edilməsi**
- D) hökumətin kreditləşdirilməsi

**402) Sual:**Mərkəzi bankın kapital və əmlakı ... məxsusdur:

- A) dövlətə**
- B) səhmdarlara
- C) fəndlərə
- D) müştərilərə

**403) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının funksiyasıdır:

- A) Hesablaşma mərkəzi
- B) banklar bankıdır**
- C) lizinq mərkəzidir
- D) trast əməliyyatı aparan bankdır

**404) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankı ona mənsub olan əmlakın ...

- A) daimi icarəçisidir
- B) əsil sahibidir**
- C) müvəqqəti təsisçisidir
- D) müvəqqəti sahibidir

**405) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının kapitalı formalaşır:

- A) dövlət vəsaiti hesabına**
- B) fərdi şəxslərin vəsaiti
- C) kommersiya banklarının fondları
- D) təşkilatların vəsaiti hesabına

**406) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul kredit siyasetini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir

- A) Maliyyə Nazirliyi ilə
- B) Milli Məclislə
- C) AR hökuməti ilə**
- D) Xəzinədarlıq ilə

**407) Sual:**Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

- A) kassa dövriyyələri proqnozunu
- B) kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- C) ölkənin valyuta balansını[yeni cavab]
- D) ölkənin tədiyyə balansını**

**408) Sual:**Mərkəzi Bank ... münasibətlərinin təhlili və proqnozunu həyata keçirir:

- A) istehsal
- B) pul kredit**
- C) regionlararası
- D) maliyyə

**409) Sual:**Mərkəzi bankın passivinin bir bölməsidir:

- A) Qeyri-rezidentdə yerləşdirilən xarici valyutada olan vəsaitlər
- B) qiymətli metallar
- C) tədavüldəki nağd pul**
- D) hökumətin qiymətli kağızları

**410) Sual:** Bankın qeyri qənaətbəxş idarə edilmə əlamətidir:

- A) müştərilərin tələblərinin ödənilməsinə istinad etmək
- B) kredit və depozitlərin müddətlərinə əməl etməməkkredit və depozitlərin müddətlərinə əməl etməmək**
- C) bank məhsulları haqqında məlumat sisteminin zəifliyi
- D) personalının idarə edilməsi

**411) Sual:** Bankın neqativ idarə etmə faktıdır:

- A) müştərilərin həddindən artıq çoxluğu
- B) satıcıların hesabları üzrə borclar
- C) bankın kapitalına nisbətən ssuda əməliyyatlarının həddindən artıq genişlənməsi**
- D) mənfəətin bölgüsü ilə manipulyasiya etmək

**412) Sual:** Bank menecmenti qismində bank fəaliyyəti təhlil edilərkən nəzərə alınır:

- A) xüsusi təyinatlı fondların mövcudluğu
- B) yaradılmış ehtiyatların yetərliliyi**
- C) vəsaitlərin yeni məhsula yönəldilməsi
- D) vergi ödənişlər

**413) Sual:** Bank menecmentinin keyfiyyət göstəricisidir:

- A) menecerlərin peşəkarlığı
- B) mənfəət mədsədyönlülüyü
- C) likvidlik və gəlirliliyinin vəziyyəti**
- D) ümumi qiymətlilərin mövcudluğu

**414) Sual:** Bank menecmentinin keyfiyyət göstəricisidir:

- A) kapitalın yetərliliyi və aktivlərin keyfiyyəti**

- B) planlaşdırma qabiliyyəti
- C) personalin idarə edilməsi keyfiyyəti
- D) bank fondları və ödəniş sisteminin keyfiyyəti

**415) Sual:** Bank təhlilinin əsas istiqamətidir:

- A) yalnız kredit və mənfəətin inkişafının qiymətləndirilməsi
- B) ümumi göstəricilərin: aktivlərin, passivlərin xüsusi kapitalın və mənfəətin inkişafının qiymətləndirilməsi**
- C) pul hesablaşmalarının inkişafının qiymətləndirilməsi
- D) personalin idarə olunmasını müəyyənləşdirmək

**416) Sual:** Bank təhlilinin başlıca istiqamətidir:

- A) resurs bazasını qiymətləndirmək**
- B) bankın fondlarını müəyyənləşdirmək
- C) müştərilərlə hesablaşmaları müəyyən etmək
- D) odəmə qabiliyyətlilik

**417) Sual:** Planlaşma prosesi imkan verir:

- A) bankın rentabellik səviyyəsinin müəyyənləşdirməyə
- B) xüsusi təyinatlı fondların yaradılmasına
- C) bank fəaliyyətinin son nəticələrini müəyyənləşdirməyə**
- D) bankın müştərilərlə iqtisadi münasibətlərinin müəyyənləşdirməyə

**418) Sual:** Bank fəaliyyətinin planlaşdırılması nəticəsində müəyyən edilir:

- A) qarşıya qoyulmuş vəzifələrin həlli yollarını
- B) bank fəaliyyəti və onun personalının fəaliyyət sərfləri və sərhədlərini**
- C) fiziki şəxslərin kreditləşməsinə
- D) müştərilərin kredit qabiliyyətliliyinə

**419) Sual:** Bank fəaliyyətinin planlaşdırılması prosesi banka müəyyənləşdirməyə imkanı verir:

- A) Bankın məqsədini, vəzifələrini, strategiya və taktikasını**
- B) qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə

- C) bank fəaliyyətinin əlaqələndirilməsinə
- D) ödəniş sisteminin məqsədyönümlülüyünü

**420) Sual:** İdarə etmə baxımından bank menecmentinin məzmununa daxildir:

- A) planlaşdırma və təhlil
- B) nizamlaşdırma və nəzarət
- C) doğru cavab yoxdur
- D) A,B**

**421) Sual:** Bank menecmentinin məqsədi hesab edilir:

- A) bank işçilərinin maddi maraqlandırılması
- B) risklərin idarə edilməsi**
- C) kadrların idarə edilməsi
- D) passivlərin quruluşunun keyfiyyətcə yaxşılaşdırılması

**422) Sual:** Bank menecmentinin əsas vəzifəsi hesab edilir:

- A) bankın müştərilərlə əlaqələrini genişləndirmək
- B) bankın likvidliyini qorumaq
- C) mənfəətin həcminin optimallaşdırıldığı şəraitdə bankın likvidliyini qorumaq**
- D) bank likvidliyini proqnozlaşdırmaq

**423) Sual:** Bank menecmentinin vəzifəsidir:

- A) bankın rentabelli işini təmin etmək
- B) mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək**
- C) bankın mənfəəti fəaliyyətini təmin etmək
- D) müştərilərin ödəmə qabiliyyətini təmin etmək

**424) Sual:** Bankın sosial məqsədi hesab edilir:

- A) müştərilərlə işin keyfiyyətinin yaxşılaşdırılması
- B) bank müştərilərinin bank xidmətlərinə olan ehtiyacının ödənilməsi**
- C) bankın sosial tədbirlərdə iştirakı

D) mənəvi saflıq

**425) Sual:** Bankın iqtisadi məqsədidir:

- A) ödəmə qabiliyyətinin yaxşılaşdırılması
- B) mənfəətin əldə edilməsi]**
- C) vergilərin ödənilməsi
- D) bank işçilərinin rifahının yaxşılaşdırılması

**426) Sual:** Bank menecmentinin məqsədi müəyyən edilir:

- A) bankın likvidliyi ilə
- B) bankın ödəmə qabiliyyətliliyi ilə
- C) bankın iqtisadi və sosial məqsədləri ilə**
- D) bankın iqtisadi və mənəvi məqsədləri ilə

**427) Sual:** Bankın pis idarə olunma əlamətidir:

- A) pis kreditləşmə**
- B) kreditləşmə müddətlərindəki kənarlaşmalar
- C) verilmiş ssudaların lazımı səviyyədə rəsmiləşdirilməməsi
- D) əmək intizamının aşağı olması

**428) Sual:**

**429) Sual:** Ali məqsəd kimi həyat keyfiyyətinin yüksəldilməsi hansı marketing konsepsiyasına xasdır:

- A) empirik
- B) aktiv
- C) sosial-etik**
- D) bank

**430) Sual:** İstehlakçının hisslerinə, şüuruna əsaslanmaq xarakterik xüsusiyyətidir:

- A) reklamın
- B) müştərilərlə işin

- C) empirik marketinqin
- D) sosial- iqtisadi marketinqin

**431) Sual:** Bank bazarında istehlak əxlaqının fərqləndirici xüsusiyyəti ondadır ki o:

- A) bazarın təhlilindən başlanır
- B) Mövcud banklar haqqında məlumatın toplanmasından başlanır
- C) banka və onun məhsullarına olan tələblər siyahısının tutulmasından başlanır
- D) bank məhsullarına olan ehtiyacın dərk edilməsindən başlanır**

**432) Sual:** Bank məhsullarının əsas fərqləndirici xüsusiyyəti ondadır ki o:

- A) abstraktdır
- B) saxlanılmır
- C) bilavasitə ehtiyacı ödəmir**
- D) mənbəyindən ayrılmazdır

**433) Sual:** Bank xidmətlərinin abstraktlığıdır:

- A) hissedilməzlik və qavrama çətinliyi
- B) saxlanılmamazlıq
- C) mənbədən ayrılmamaq
- D) vaxt baxımından uzun ölçülü olması

**434) Sual:** Bank marketinqinin xüsusiyyətləri ilk növbədə ..... xüsusiyyətinə əsaslanır:

- A) bankların fəaliyyətinin
- B) bank fəaliyyətinin normativ bazasının
- C) bank məhsulları və xidmətinin**
- D) bank müştərilərinin tələbatının

**435) Sual:** Müştərinin tələbinə istiqamətlənir:

- A) marketinq idarəciliyi
- B) marketinqin mahiyyəti
- C) marketinq fəlsəfəsi**

D) marketinq- miks

**436) Sual:** Bank marketinqi alətlərinin məcmusu adlanır:

- A) marketinq fəlsəfəsi
- B) marketinq idarəciliyi
- C) marketinq kommunikasiyası
- D) marketinq – MİKS**

**437) Sual:** Bank marketinqidir:

- A) istehlakçıların istehlakinin ödənilməsi mənfiət əldə etmək məqsədi ilə satışın artırılmasına yönəldilən malların istehsalı və satışının təşkili sistemi
- B) istehlakçıların fərdi xüsusiyətlərinə uyğun və bankın mənfiətinin artırılmasına yönəldilən malların satışının prosesinin təşkili sistemi
- C) istehlakçıların istehlakını təmin edib, bazarın öyrənməsi əsasında mənfiət əldə edilməsinə yönəldilən malların satışının təşkili sistemi
- D) istehlakçıların istehlakını təmin edilməsinə və bazarın öyrənilməsinə əsaslanan malların istehsalı və satışının təşkili sistemi**

**438) Sual:** Bank fəaliyyətinin təhlükəsizliyinin dövlət nizamlaşdırılması deməkdir:

- A) bank fəaliyyəti əsasnaməsinin təsdiqi
- B) qanunvericilik və nəzarət xarakterli tədbirlərin görülməsi**
- C) müqavilə münasibətlərinin təkmiləşdirilməsi
- D) bank fəaliyyəti normativlərinin müəyyənləşdirilməsi

**439) Sual:** Faiz riskinin idarə edilmə metodudur:

- A) aktivlər və passivlər portfelinin balanslaşdırılması
- B) faiz marjasının idarə edilməsi**
- C) faiz siyasetinin idarə edilməsi
- D) aktivlər və hesablaşmaların idarə edilməsi

**440) Sual:** Faiz riskinin idarə edilməsinə daxildir:

- A) kredit qoyuluşunun idarə edilməsi
- B) borc vəsaitlərinin idarə edilməsi
- C) aktivlərin və öhdəliklərin idarə edilməsi**
- D) borc öhdəliklərinin idarə edilməsi

**441) Sual:** Bank passivlərinin idarə edilməsidir:

- A) kreditləşmənin məhdudlaşdırılması
- B) müştəri şəbəkəsinin genişləndirilməsi
- C) bankın depozit əməliyyatlarının genişləndirilməsi**
- D) qeyri bank xidmətlərinin genişləndirilməsi

**442) Sual:** Passivlərin idarə olunmasının mahiyyəti:

- A) xüsusi vəsaitlərin formallaşmasındadır
- B) borc vəsaitlərinin formallaşmasındadır
- C) ssuda kapitalları bazarındaki əlavə vəsaitlərin cəlb edilməsindədir**
- D) ssudalara məhdudiyyət qoyulmasındadır

**443) Sual:** Bank likvidliyinin idarə olunma metodudur:

- A) hesablaşma əməliyyatlarının idarə edilməsi
- B) kassa nəqdiliyinin idarə edilməsi
- C) passivlərin idarə edilməsi**
- D) personalın idarə edilməsi

**444) Sual:** Bank likvidliyinin idarə olunma metodudur:

- A) müddətlilik prinsipinə riayət edilməsi
- B) aktivlərin yerdəyişməsi**
- C) hesablaşmaların müntəzəmliyi
- D) kassa intizamına riayət edilməsi

**445) Sual:** Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

- A) əməyin ödəniş forması
- B) kadr siyasətinin işlənib həyata keçirilməsi**
- C) personalın və onların fəaliyyətinin qiymətləndirilməsi
- D) kadrların öyrədilməsi və ixtisasının artırılması

**446) Sual:** Bank daxili idarəetmənin funksiyasıdır:

- A) marketinq funksiyası
- B) faiz siyasəti funksiyası
- C) hesablaşma funksiyası
- D) kredit siyasəti

**447) Sual:** Bank daxili idarəetmənin mərkəzləşdirilmə prinsipi deməkdir:

- A) bank siyasetində əsas strateji məqsədləri Mərkəzi Bank müəyyən edir
- B) bank siyasetində əsas strateji məqsədləri səhmdarların ümumi yığıncağı müəyyən edir
- C) bank siyasetindəki əsas strateji məqsədlər idarə heyəti tərəfindən formalasır
- D) bank siyasetinin strateji məqsədlər Müşahidə Şurası tərəfindən formalasdırılır

**448) Sual:** Bank mexanizmi çərçivəsində bank menecmenti dedikdə aşağıdakı həlqələrin qarşılıqlı əlaqəsi başa düşülür:

- A) bank daxili idarəetmə hesablaşma sisteminin idarə edilməsi, rentabelliyyin idarə edilməsi
- B) bank fəaliyyətinin müştərilərin bank personalı tərəfindən idarə edilməsi
- C) bank personalı; bank fəaliyyəti; bank daxili idarə etmə
- D) personalın, investisiyaların, likvidliyin idarə edilməsi

**449) Sual:** Bank menecmentinin əsas prinsiplərindən biridir:

- A) daxili uçotun vəziyyətini müəyyənləşdirmək
- B) bank fəaliyyəti nəticələri göstəricilərinin uçotu
- C) personalın səmərəli təşkili və ondan səmərəli istifadə
- D) bank texnologiyalarının təkmilləşdirilməsi

**450) Sual:** Bank menecmentinin prinsipi hesab edilir:

- A) bank daxili nəzarətin səmərəliliyi
- B) daima bank fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə can atmaq
- C) kredit siyasetinin təhlili və qiymətləndirilməsi
- D) kredit bazarının öyrənilməsi

**451) Sual:** Bank menecmentinin prinsipidir:

- A) kreditləşmənin kredit müqaviləsi əsasında aparılması
- B) bankın bazarın tələb və təklifinə uyğun hərəkəti**
- C) müştərilərin sorğularına uyğun hərəkət etmə
- D) bank ehtiyatlarının tamlığıni nəzərə almaq

**452) Sual:** Bank menecmenti hesab edilir:

- A) Mərkəzi Bank tərəfindən müəyyən olunan rəhbərlik qaydası
- B) Nazirlər Kabineti tərəfindən müəyyən olunan idarəcilik üsulu
- C) peşəkar fəaliyyətin sərbəst formasıdır**
- D) Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən idarəetmə qaydası

**453) Sual:** Bank likvidliyinin idarə olunma formasıdır

- A) kommersiya ssudalarının idarə edilməsi**
- B) ssuda hesablarının idarə edilməsi
- C) ssudaların təminatlılığının idarə edilməsi
- D) heyətin idarə edilməsi

**454) Sual:** Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

- A) kadrların seçilib yerləşdirilməsi siyasəti
- B) əməyin ödənilməsi və həvəsləndirilməsi**
- C) əməyin ödəniş formaları
- D) əmək ödənişlərinin həvəsləndirici sistemi

**455) Sual:** Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- A) mühafizə funksiyasıdır
- B) bölüsdürütü funksiyasıdır
- C) nizamlaşdırıcı funksiyasıdır**
- D) əməli funksiyasıdır.

**456) Sual:** Filial şəbəkəsinin genişləndirilməsi, maliyyə ehtiyatlarının yaradılması bankın:

- A) xüsusi kapitalının əməli funksiyasıdır**

- B) xüsusi kapitalın mühafizə funksiyasıdır
- C) xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- D) xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır

**457) Sual:** Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyasının verilməsi

- A) xüsusi kapitalın əməli funksiyasına daxildir.
- B) xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- C) xüsusi kapitalın mühafizə funksiyasıdır**
- D) xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.

**458) Sual:** Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi

- A) xüsusi kapitalın əməli funksiyasıdır
- B) bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır**
- C) xüsusi kapitalın mühafizə funksiyasıdır
- D) xüsusi kapitalın bölüşdürücü funksiyasıdır

**459) Sual:** Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanması daxildir:

- A) Xüsusi vəsaitlərin əməli funksiyasına
- B) xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
- C) xüsusi vəsaitlərin mühafizə funksiyasına**
- D) xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına

**460) Sual:** Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- A) Əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- B) bankın ödəmək qabiliyyətinin saxlanması ilə
- C) bank binalarının əldə edilməsi ilə
- D) bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi quadalarının təsdiqi və aparılması yolu ilə**

**461) Sual:** Bankın xüsusi kapitalının funksiyasıdır:

- A) nizamlaşdırıcı**
- B) nəzarət

C) bölüşdürücü

D) yenidən bölüşdurmə

**462) Sual:**Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

A) bankın xüsusi vəsaiti

**B)** bankın cəlb etdiyi vəsait

C) bankın borc aldığı vəsait

D) bankın aktiv vəsaiti

**463) Sual:**Sığorta ehtiyatı daxildir:

A) bankın borc vəsaitlərinə

**B)** bankın xüsusi vəsaitlərinə

C) bankın cəlb etdiyi vəsaitlərə

D) bankın aktiv əməliyyatlarına

**464) Sual:**Bölüşdürülməmiş mənfəət daxildir:

A) bankın xüsusi vəsaitinə

**B)** bankın cəlb etdiyi vəsaitə

C) bankın borc vəsaitinə

D) bankın hesablaşma vəsaitinə

**465) Sual:**Bank resursu deyildir:

A) bankın kapitalı

B) borc vəsaitləri

C) cəlb olunmuş vəsaitlər

**D)** əməkhaqqı fondu

**466) Sual:**Bank vəsaiti hesab edilmir:

A) banklar arası kredit

B) Mərkəzi Bankın kreditləri

**C)** sığorta ehtiyatları

D) istiqrazların emissiyası

**467) Sual:** Bankın xüsusi vəsaiti hesab edilmir.

- A) bankın nizamnamə kapitalı
- B) bölüşdürülməmiş mənfəət
- C) ehtiyat fondu
- D) istiqrazların emissiyası**

**468) Sual:** Bank resurslarından istifadə olunur:

- A) hesablaşmaların aparılmasında
- B) kreditləşmədə**
- C) kapital qoyuluşu fondunun yaradılmasında
- D) iqtisadi həvəsləndirmə fondunun təşkilində

**469) Sual:** Cəlb olunmuş vəsaitlər aiddar:

- A) Cəlb olunmuş vəsaitlər aiddar:
- B) bankın vasitəçilik əməliyyatlarını
- C) bankın passiv əməliyyatlarını**
- D) bankın kredit əməliyyatlarını

**470) Sual:** Xüsusi kapitalın elementi deyildir

- A) Qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
- B) Keçmiş və cari ilin mənfəəti
- C) Müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı**
- D) Səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir

**471) Sual:** Bankın resurs bazasının formallaşması məqsədi ilə vəsaitlərin cəlb olunması ilə əlaqədar əməliyyatlar.....hesab edilir

- A) Aktiv
- B) Passiv**
- C) Komission vasitəçilik
- D) Trast

**472) Sual:**Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi ...ilə rəsmiləşdirilir

- A) Yalnız əmanət kitabçası ilə
- B) Yalnız yazılı formada ikitərəfli müqavi ilə
- C) Əmanət kitabçası və bank əmanəti müqaviləsi ilə
- D) Girov müqaviləsi ilə

**473) Sual:**əmanətin məbləğini və razılışdırılmış müddət başa çatdıqdan sonra əmanətçinin müəyyən gəlir əldə etmək hüququ verən bank qiymətli kağızı .....adlanır

- A) Sertifikat
- B) Veksel
- C) İstiqraz
- D) Səhm

**474) Sual:**Kommersiya bankının əlavə kapitalının mənbəyidir

- A) Banklararası kredit
- B) Ssudalar üzrə ola biləsi itgilər üçün ehtiyat
- C) Mərkəzləşdirilmiş kredit
- D) Sığorta fondu

**475) Sual:**Kommersiya bankının əsas kapitalının mənbəyi deyildir

- A) Nizamnamə kapitalı
- B) Bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir
- C) Keçmiş illərin mənfəəti
- D) Banklararası kredit

**476) Sual:**əmanət sertifikatı ola bilməz

- A) Təqdim edənə
- B) Müddətli
- C) Müddətsiz
- D) Adlı

**477) Sual:**Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır

- A) Həm Azərbaycan həm xarici valyutada
- B) Yalnız ABŞ dollarında
- C) Yalnız manatla**
- D) Yalnız evro ilə

**478) Sual:**Fiziki şəxslərin vəsaitlərini .....banklar cəlb edə bilərlər

- A) Mərkəzi Bankın xüsusi lisenziyası olan**
- B) Bazarda 3 ildən çox müddətdə iştirak edən
- C) AR hökumətindən icazəsi olan
- D) Beşdən çox filialı olan

**479) Sual:**Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər.....hesabına ödənilir

- A) Siğorta fondu
- B) İctimai təminatlı fond
- C) Yığım fondu
- D) Ehtiyat fondu**

**480) Sual:**Bankın xüsusi kapitalının əməli funksiyası.....deməkdir

- A) Əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- B) Bankın özünün müflisləşmədən müdafiəsi
- C) Bankın maddi bazasının formallaşma mənbəyi**
- D) Bütün bank sisteminin nizamlaşdırılması

**481) Sual:**Bankın xüsusi kapitalı.....əmlakdır

- A) Bankın yarandığı zaman formalasır**
- B) Öhdəlikdən azad olmayan
- C) Bankın formalasmasında lazım olan
- D) Banklararası bazada əldə olunan

**482) Sual:**Kommersiya bankının cəlb etdiyi vəsaitdir

- A) Banklararası kredit
- B) Bankın emissiya gəliri
- C) Bölüsdürülməmiş mənfəət
- D) Nizamnamə kapitalı

**483) Sual:**Kommersiya bankının resurslarına daxildir

- A) Yalnız xüsusi kapital
- B) Yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- C) Xüsusi kapital və cəlb olunmuş vəsait
- D) Yalnız nizamnamə kapitalı

**484) Sual:**Lombard krediti.....müddətə verilir

- A) 1 ilə qədər
- B) İki gündən beş günədək
- C) Üç gündən otuz günədək
- D) Altı ayadək

**485) Sual:**Mərkəzi bankın.....krediti dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur

- A) Gündaxili kreditlər
- B) “Overnayt” kreditlər
- C) Birgünlük hesablaşma kreditlər
- D) Lombard kreditlər

**486) Sual:**Banklararası kredit bazarının subyektləridir

- A) Fiziki və hüquqi şəxslər
- B) Mərkəzi Bank və fiziki şəxslər
- C) Kommersiya bankları və Mərkəzi Bank
- D) Mərkəzi Bank və ərazi idarələri

**487) Sual:**Bank vekselləri ola bilərlər

- A) Faizli və diskont
- B) Adlı və təqdim olunana
- C) Digər qiymətli kağızlara dəyişdirilə bilinər
- D) Mübadilə olunmayan

**488) Sual:** Klirinq hesablaşması ... ola bilər:

- A) ikitərəfli
- B) çoxtərəfli
- C) birtərəfli
- D) üçtərəfli

**489) Sual:** Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aididir:

- A) ödənişin böyüklüyü
- B) ödəniş üsulu
- C) hesablaşma mexanizmi
- D) hesablaşma qaydaları

**490) Sual:** Nağdsız hesablaşma ... əks etdirir:

- A) hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- B) pul öhdəliklərini
- C) ödəyici və pul alan arasında məlumat mübadiləsini
- D) kredit öhdəliklərini

**491) Sual:** Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- A) debitor və kreditor borcları göstəriciləri
- B) hesablardakı vəsaitlərin dövriyyəsi
- C) hesablaşmaların rentabelliyi
- D) hesablaşmaların mənfəətliliyi

**492) Sual:** Nağdsız hesablaşmaların təkamülü ... asılıdır:

- A) tarixi-iqtisadi inkişafın mərhələlərindən

- B) ölkədəki konkret iqtisadi şəraitdən
- C) pul bazarının inşaiəf səviyyəsindən
- D) yaranmış hesablaşma sistemindən

**493) Sual:** AR nağdsız hesablaşmalar tənzimlənir:

- A) AR konstitusiyası ilə
- B) vətəndaşlıq aktları ilə
- C) AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qaydalaşılıy-la**
- D) vergi aktı ilə

**494) Sual:** Kredit köçürmələrinin alətlərinə aiddir:

- A) veksel
- B) çek
- C) ödəniş tapşırığı**
- D) plastik kartlar

**495) Sual:** Hesablaşma obyekti hesab edilir:

- A) əmtəə və xidmətlər**
- B) büdcəyə haqq
- C) əhaliyə
- D) banklar və kredit təşkilatları

**496) Sual:** Hansı çek özgəsinə verilə bilməz:

- A) assiqnasiyalı
- B) adlı**
- C) təqdimedilən
- D) orderli

**497) Sual:** Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

- A) assiqnasiyalı
- B) adlı

C) təqdimedilən

D) orderly

**498) Sual:**... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

A) çeklə

**B) səhm və istiqrazla**

C) akkreditivlə

D) ödəniş tapşırığı ilə

**499) Sual:** Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

A) orderli

B) təqdimedilən

C) assiqnasiyalı

**D) adlı**

**500) Sual:** Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

A) vəsaitin deponent edilmiş ayrıca hesabından

B) xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından

C) tranzit hesabından

D) valyuta hesabından

**501) Sual:** Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

A) hesab-faktura

**B) hesablaşma sənədləri**

C) nəqliyyat qaiməsi

D) uyğunluq sertifikatı ilə

**502) Sual:** Fiziki şəxslər arasında çeklə hesablaşmalara:

A) icazə verilir

**B) icazə verilmir**

C) AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir

D) əgər çek adlıdırsa, icazə verilir

**503) Sual:**Çek kitabışının blankının formasını müəyyən edir:

- A) AR Mərkəzi Bankı
- B) AR Maliyyə Nazirliyi
- C) Azərbaycan hökuməti
- D) AR Milli Məclisi**

**504) Sual:**Çek istifadə edilə bilər:

- A) yalnız fiziki şəxslər tərəfindən
- B) yalnız hüquqi şəxslər tərəfindən
- C) fiziki və hüquqi şəxslər tərəfindən**
- D) yalnız kommersiya bankları tərəfindən

**505) Sual:**Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- A) sazişin rəsmiləşdirilməsinin sadəliyi
- B) mal dövriyyəsinin tezliyi
- C) məhsul göndərən üçün ödənişin zəmanətliliyinin təmin edilməsi**
- D) yüksək olmayan qaimə xərcləri

**506) Sual:**Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- A) AR Mərkəzi Bankı
- B) AR Maliyyə Nazirliyi
- C) AR Vergilər Nazirliyi
- D) ödəyici və satıcı arşındakı müqavilə ilə**

**507) Sual:**Overdraft üzrə kreditləşmə zamanı borc alanın borcunun uçotunu aparmaq üçün.....hesab açılır

- A) Tranzit
- B) Müxbir
- C) Ssuda**
- D) Kontokorrnet

**508) Sual:**Bərpa olunan kredit xətti başqa cür necə adlanır

- A) Verilmə limiti
- B) Oderdraft
- C) Açılan kredit
- D) Borc limiti

**509) Sual:**Kredit xəttinin uzadılması

- A) Yalnız ərazi idarələrinin razılığı ilə edilir
- B) İcazə verilmir
- C)** Yalnız kreditor bankda hesabı olan təşkilatlara icazə verilir
- D) Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır

**510) Sual:**Pul vəsaitlərinin defisiti gətirib çıxarır

- A) Debitir borclarına
- B)** Kreditor borclarına
- C) Qısamüddətli maliyyə qoyuluşlarına
- D) Uzunmüddətli maliyyə qoyuluşlarına

**511) Sual:**Girov kimi çıkış edə bilər

- A)** Əsas fondlar, ehtiyyatlar və qiymətli kağızlar
- B) Ehtiyyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri
- C) Qiymətli kağızlar, gələcək dövrün gəlirləri, qarşidakı xərclərə ehtiyat
- D) Gələcək dövrün gəlirləri, qarşidakı xərclərə ehtiyat, nizamnamə kapital

**512) Sual:**Borc alanın kredit qabiliyyəti qiymətləndirilərkən nəzərə alınan pul axını nədir?

- A) Pul vəsaitlərinin axını
- B) Pul vəsaitlərinin geri axını
- C)** Pul vəsaitlərinin axını ilə geri axını arasındaki fərq
- D) Təşkilatın mənfəəti

**513) Sual:**Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınır

- A) Yalnız likvidlik əmsali
- B) Likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- C) Likvidlik əmsalları dövriyyə aktivlərinin dövriyyəsi və maliyyə möhkəmliyi**
- D) Likvidlik əmsalları və dövriyyə aktivlərinin dövriyyəsi və xərclərdən istifadə

**514) Sual:**Veksel himayədarlığı necə adlanır

- A) Aval**
- B) Obliqo
- C) Sessiya
- D) İndossament

**515) Sual:**Kredit qabiliyyəti təşkilatın.....qabiliyyətidir

- A) Kredit almaq
- B) Kredit alıb qaytarmaq**
- C) Krediti qaytarmaq
- D) Kredit riskini azaltmaq

**516) Sual:**Bank krediti hesabına mənfi debet qalığının yaranması mümkündür

- A) İpoteka
- B) Klirinq
- C) Oderdraft**
- D) Girov

**517) Sual:**Banka girov qoyulmuş əmlak siğortalanır

- A) Girov götürən tərəfindən
- B) Girov qoyan tərəfindən**
- C) Üçüncü şəxs
- D) Siğorta kampaniyası

**518) Sual:**Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər

- A) Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- B) Yalnız banklar
- C) Müxtəlif fondlar
- D) Yalnız sıgorta kompaniyalar

**519) Sual:**Kredit müqaviləsinin işlənilməsi necə adlanır

- A) Marketinq-miks
- B) Ssudanın quruluşlaşdırılması**
- C) Marketinq-maks
- D) Biznes planlaşma

**520) Sual:**Borcalanın kredit qabiliyyətinin öyrənilməsinin ən geniş yayılmış üsulu

- A) İşgüzar göstərici
- B) Pul axını
- C) Maliyyə əmsalları**
- D) Təşkilatın təşkilatı quruluşu

**521) Sual:**Verilmiş kreditlər vaxtında qaytarılmadıqda bankın müştərilər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmə imkanı

- A) Artır
- B) Sabit qalıq
- C) Aşağı düşür**
- D) Ədədi silsilə ilə artır

**522) Sual:**Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin hesablaşma hesabı

- A) Sərbəst fəaliyyət göstərir
- B) Kontokorrent hesabla birləşir**
- C) Büdcə hesabı ilə birləşir
- D) Faizlərlə fəaliyyət göstərir

**523) Sual:**Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- A) Birdəfəlik qaydada

- B)** Hesaba vəsait daxil olduqca
- C) Müqavilədə göstərilən müddətlərdə
- D) Ödəniş vaxtı çatdıqca

**524) Sual:**Kontokorrent hesab açılır

- A) Sənaye müəssisələrinə
- B)** Ticarət təşkilatlarına
- C)** Bankın etimadını qazanan təşkilatları
- D) Pis işləyən təşkilatlara

**525) Sual:**Kontokorrent hesabdan kredit qalıqı nəyi göstərir

- A) Hesabda vəsaitin azalmasını
- B)** hesabda sərbəst vəsait olmasını
- C) banka borcunu
- D) Müəssisənin gəlirliliyini

**526) Sual:**Kontokorrent hesab

- A) Aktiv hesabdır
- B)** Aktiv passiv hesabdır
- C) Passiv hesabdır
- D) Müxbir hesabdır

**527) Sual:**Ssuda hesabının debet qalıqı nəyi göstərir

- A) Müəssisənin sərbəst vəsaitini
- B)** Müəssisənin banka borcunu
- C) Müəssisənin mənfəətliliyini
- D) Müəssisənin rentabelliyini

**528) Sual:**Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektdir

- A) Mal material qiymətliləri
- B)** Dövriyyə vəsaitlərinin tamamlanması

C) Heyvandarlıq

D) Əmək haqqının ödənilməsi xərcləri

**529) Sual:**Təminatsız kredit.....adlanır

A) Müvəqqəti ehtiyaclala kredit

**B)** Blank krediti

C) Mövsümi xərclərə kredit

D) Birbaşa kredit

**530) Sual:**Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

A) Birbaşa

**B)** Ödəmə

C) Fasiləli

D) Müddətli

**531) Sual:**Dövriyyə vəsaitlərinin təşkilinə verilən kredit

A) Müddətsizdir

B) Orta müddətlidir

**C)** Qısa müddətlidir

D) Uzun müddətlidir

**532) Sual:**Kreditləşmə prinsipi deyildir

A) Müddətlilik

B) Differensial münasibət

**C)** Kreditin məbləği

D) Təminatlılıq

**533) Sual:**Kreditin qiyməti adlanır

A) Verilən məbləğ

B) Ödənilən məbləğ

**C)** Bankın faiz dərəcəsi

D) Vaxtı keçmiş borc

**534) Sual:**Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- A) Azaldır
- B) Dəyişməz qalır
- C) Artırır**
- D) Ədədi silsilə ilə azalır

**535) Sual:**Bank səhmlərinin buraxılma müddəti və şərtlərini müəyyən edir:

- A) qiymətli kağızlar komitəsi
- B) Mərkəzi Bankın İdarə Heyəti
- C) Müşahidəçilərin ümumi yığıncağı**
- D) səhmdarların ümumi yığıncağı

**536) Sual:**Nizamnamə kapitalının artırıb azaldılması haqqında qərarı kim qəbul edir:

- A) Müşahidə Şurasının ümumi yığıncağı
- B) bank işçilərinin ümumi yığıncağı
- C) səhmdarların ümumi yığıncağı**
- D) Mərkəzi Bankın İdarə Heyətinin sədri

**537) Sual:**Törəmə təsərrüfat cəmiyyətinin yaradılması kimin səlahiyyətindədir?

- A) Mərkəzi Bankın
- B) Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağının
- C) bankın səhmdarlarının ümumi yığıncağının**
- D) müşahidəçilərinin ümumi yığıncağının

**538) Sual:**Kommersiya bankının ləğvi haqqında qərar qəbul edir:

- A) Mərkəzi Bank
- B) səhmdar cəmiyyəti
- C) səhmdarların ümumi yığıncağı**
- D) Bankın İdarə Heyətinin üzvləri

**539) Sual:** Bankın satılması, yenidən qurulması haqqında qərarı qəbul edir:

- A) səhmdarların ümumi yığıncağı
- B) müşahidəçilərin ümumi yığıncağı
- C) Mərkəzi Bank
- D) Bankın İdarə Heyəti

**540) Sual:** Müşahidə Şurasının üzvləri təyin olunurlar:

- A) Müşahidə Şurasının sədri tərəfindən
- B) müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- C) səhmdarların ümumi yığıncağı tərəfindən
- D) bankın İdarə Heyətinin sədri tərəfindən

**541) Sual:** Bankın faiz dərəcələri müəyyən edilir:

- A) bankın İdarə Heyətinin sədri tərəfindən
- B) Mərkəzi Bank tərəfindən
- C) səhmdarların ümumi yığıncağı tərəfindən
- D) müşahidəçilərin ümumi yığıncağı tərəfindən

**542) Sual:** Bankın İdarə Heyətinin üzvləri təyin olunurlar:

- A) Mərkəzi Bank tərəfindən
- B) bankın İdarə heyətinin sədri tərəfindən
- C) müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- D) səhmdarların ümumi yığıncağı tərəfindən

**543) Sual:** Bankın büdcəsini qəbul edib təsdiq edir:

- A) bankın auditor komitəsi
- B) bankın İdarə Heyəti
- C) səhmdarların ümumi yığıncağı
- D) bankın idarə heyətinin sədri

**544) Sual:** Bankın təsis iclası səlahiyyətli hesab edilir:

- A) təsisçilərin və ya onların nümayəndələrinin 75% iştirak etdikdə
- B)** bütün təsisçilər və ya onların nümayəndələri tam iştirak etdikdə
- C) təsisçilərin və ya onların nümayəndələrinin 51% iştirak etdikdə
- D) təsisçilərin və ya onların nümayəndələrinin 95% iştirak etdikdə

**545) Sual:** Kommersiya bankının ali idarəetmə orqanıdır:

- A) kommersiya bankının İdarə Heyəti
- B)** Səhmdarların ümumi yığıncağı
- C) bankın auditor komitəsi
- D) Bankın İdarə Heyətinin sədri

**546) Sual:** Kommersiya Bankı idarə olunur:

- A) bankın İdarə Heyəti tərəfindən
- B) Müşahidə Bölməsi tərəfindən
- C) Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
- D)** səhmdarların ümumi yığıncağı tərəfindən

**547) Sual:** Mərkəzi Bankın daxili audit bölməsi həyata keçirir:

- A) bölmə rəhbərini təyin edir
- B)** struktur bölmələrinin auditini həyata keçirir
- C) Mərkəzi Bankın İdarə Heyətinin fəaliyyətini nizamlaşdırır
- D) İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət edir

**548) Sual:** Mərkəzi Bankın İdarə Heyəti sədrinin səlahiyyətindədir:

- A) Mərkəzi Bankın büdcəsini təsdiq etmək
- B) illik maliyyə hesabatını təsdiq etmək
- C)** Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar məsələləri həll etmək
- D) İdarə heyəti sədrinin müavinlərini təsdiq etmək

**549) Sual:** İdarə heyətinin sədri və digər üzvləri öz vəzifələrindən vaxtından əvvəl azad oluna bilərlər:

- A) Nazirlər Kabinetinin qərarına əsasən
- B) Milli Məclisin
- C) AR Konstitutisiyasına əsasən**
- D) Mərkəzi Bank haqqında əsasnaməyə əsasən

**550) Sual:** İdarə Heyətinin iclasları çağırıla bilər:

- A) Mərkəzi Bankın İdarə Heyəti sədrinin I müavini tərəfindən
- B) Direktorlar Şurası tərəfindən
- C) İdarə Heyətinin ən azı digər iki üzvünün tələbi ilə**
- D) səhmdarların ümumi yığıncağının qərarı ilə

**551) Sual:** Valyuta nizamlaşdırılması və nəzarəti qaydalarını müəyyən edir:

- A) Maliyyə Nazirliyi
- B) Valyuta tənzimlənməsi idarəsi
- C) Mərkəzi Bankın İdarə Heyətinin sədri
- D) Mərkəzi Bankın İdarə Heyəti**

**552) Sual:** Kredit təşkilatlarına lisaenziya vermək və geri almaq qərarını verir:

- A) Mərkəzi Bankın İdarə heyətinin sədri
- B) Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağı
- C) Mərkəzi Bankın İdarə heyəti**
- D) Daxili audit şöbəsi

**553) Sual:** Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- A) Maliyyə Nazirliyi
- B) Milli Məclis
- C) Mərkəzi Bankın İdarə heyəti**
- D) səhmdarların ümumi yığıncağı

**554) Sual:** Mərkəzi Bankın təşkilati strukturunda idarə etmə qaydalarını müəyyən edir:

- A) Nazirlər Kabineti**

- B) Milli Məclis
- C) səhmdarların ümumi yığıncağı
- D) Mərkəzi Bankın İdarə Heyəti**

**555) Sual:**Kredit təşkilatları üçün iqtisadi nizamlaşdırma normativlərini müəyyən edir:

- A) daxili audit şöbəsi
- B) səhmdarların ümumi yığıncağı
- C) Mərkəzi Bankın İdarə heyəti**
- D) Direktorlar Şurası

**556) Sual:**Mərkəzi Bankın kapital ehtiyatlarının formallaşması istifadəsi qaydasını müəyyən edir:

- A) direktorlar şurası
- B) səhmdarların ümumi yığıncağı
- C) Bankın İdarə heyəti**
- D) Bankın İdarə heyətinin sədri

**557) Sual:**Mərkəzi Bankın İdarə Heyəti:

- A) Respublikanın dövlət büdcəsini təsdiq edir.
- B) bankın kredit planını təsdiq edir
- C) bankın kassa planını təsdiq edir
- D) Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir**

**558) Sual:**Mərkəzi Bankın İdarə Heyəti:

- A) Respublikanın dövlət büdcəsini təsdiq edir
- B) dövlətin valyuta siyasətini təsdiq edir
- C) dövlətin pul və valyuta siyasətini təsdiq edir**
- D) kredit planını tərtib edir

**559) Sual:**Mərkəzi Bankın İdarə heyətinin üzvləri vəzifəyə təyin edilir:

- A) idarə heyətinin sədri tərəfindən
- B) banklar haqqındakı əsasnaməyə əsasən**

C) səhmdarların ümumi yığıncağının qərarına əsasən

**D) konstitusiyaya uyğun olaraq**

**560) Sual:** Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərlər:

A) Milli Məclisin deputatları

B) Nazirlər Kabinetinin üzvləri

**C) kənar şəxslər**

D) dövlət hakimiyyəti orqanlarında xidmət edən şəxslər

**561) Sual:** Kənar şəxslər Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərmi?

A) yox

B) hə

C) beş nəfərdən az olmayan

D) istisna hal kimi ola bilər

**562) Sual:** Mərkəzi Bankı idarə edir:

A) səhmdarların ümumi yığıncağı

B) Mərkəzi Bankın İdarə heyətinin sədri

**C) Mərkəzi Bankın İdarə heyəti**

D) Direktorlar şurası

**563) Sual:** Bütün struktur bölmələri və Mərkəzi aparata daxil olan bölmələr fəaliyyət göstərirler:

A) bankın sədri tərəfindən təsdiq edilmiş normativ aktlara müvafiq olaraq

B) səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq

**C) İdarə heyəti tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən**

D) səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən

**564) Sual:** Mərkəzi Bankın Mərkəzi aparatına daxildir:

A) daxili audit bölməsi

B) xarici audit bölməsi

C) daxili audit və kredit təşkilatları

**D) daxili audit və digər struktur bölmələri**

**565) Sual:** Mərkəzi Bankın struktur bölmələri müəyyənləşdirilir:

- A) Mərkəzi aparat tərəfindən
- B) Mərkəzi Bankın sədri tərəfindən
- C) Daxili audit şöbəsi tərəfindən
- D) Mərkəzi Bankın İdarə heyəti tərəfindən**

**566) Sual:** Mərkəzi Bankın təşkilati quruluşuna daxildir:

- A) idarə heyəti və kredit təşkilatları
- B) idarə heyəti, mərkəzi aparat və siğorta təşkilatları
- C) ərazi idarələri, idarə heyəti və Mərkəzi aparat**
- D) idarə heyəti, kredit təşkilatları, Mərkəzi aparat

**567) Sual:** Kommersiya banklarının müşrərisi olan hüquqi şəxslər bankdan nağd pul ala bilər:

- A) ödəniş tapşırıqları ilə
- B) ödəniş tələbnamə- tapşırıqları ilə
- C) pul çekləri ilə**
- D) veksellərlə

**568) Sual:** Bankın depozit sertifikatları əmanət sertifikatlarından fərqlənir:

- A) bu növ qiymətli kağızların alıcı kateqoriyasına görə
- B) bu qiymətli kağızların tə davül müddətinə görə
- C) bu qiymətli kağızların gəlirliyinə görə
- D) bu qiymətli kağızların təminatına görə
- E) bu kağızları əldə edənlərin hüququna görə

**569) Sual:** Ödəniş vaxtı göstərilməyən sadə veksel:

- A) etibarsız sayılır**
- B) təqdim olunarkən ödənilməli veksel kimi qəbul edilir
- C) veksel tərtibindən bir il müddətindən ödənilməli olan veksel kimi qəbul edilir

D) tərtib olunduqdan altı ay ərzində ödənilməli olan veksel kimi qəbul edilir

E) tam etibarlı sayılır

**570) Sual:** Bank qiymətli kağızlar bazارında peşakar iştirakçı lisenziyası alır:

A) Mərkəzi bankdan

B) Mərkəzi bankın ərazisi idarəsindən

C) Maliyyə nazirliyindən

**D) Qiymətli kağızlar komitəsindən**

E) bələdiyyələrdən

**571) Sual:** Kredit komitəsində baxılır:

A) bütün razılaşdırılmış kredit müqavilələri

B) yalnız iri kredit sövdələşmələri

C) investisiya kreditləri

**D) kredit siyaseti haqqındaki əsasnamədə göstərilən kredit razılaşmaları**

E) pay maliyyələşməsi razılaşmaları

**572) Sual:** Verilmiş kreditlərin monitoring o deməkdir:

A) borc alan müntəzəm olaraq özünün maliyyə hesabatını banka təqdim etməlidir

**B) bankın işçisi kredit üzrə ödəniş qrafikinə dəqiq real edilməsini izləyir**

C) bank işçisi borc alana müntəzəm baş çəkir

D) bütün göstərilənlər həyata keçirilir

E) doğru cavab yoxdur

**573) Sual:** Borc alan kredit müqaviləsində göstərilən müddətlə öz öhdəliyini yerinə yetirməkdə bank:

A) kredit müqaviləsinin müddətini uzadır

B) girovu reallaşdırır

**C) himayədara tələb göndərir**

D) kollektor agentliyinə müraciət edir

**574) Sual:** Kreditin qaytarılma üsulu .....mərhələsində razılaşdırılır.

- A) kredit şərtləri müzakirə edilmək
- B) kredit növünün seçilmə
- C) borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi
- D) kredit komitəsinin iclasında**
- E) kredit müqaviləsi imzalanarkən

**575) Sual:**Kredit komitəsi.....haqqında qərar qəbul edir:

- A) kredit verilmə müddəti
- B) kredit məbləği
- C) kredit üzrə faiz dərəcəsi
- D) kredit sövdələşməsinin əsaslı şərtləri**
- E) girovun dəyəri

**576) Sual:**Kreditin qeri qaytarılması təminat üsuluna aid deyildir:

- A) girov
- B) bank zəmanəti
- C) himayədarlıq
- D) ipoteka
- E) düzgün cavab yoxdur**

**577) Sual:**Kredit riskinin siğortalanması..... siğortalanması deməkdir

- A) kassa olan nağd pulun
- B) bankın xəzinəsində olan qiymətlərin
- C) girov götürülmüş əmlakın**
- D) verilmiş ssudaların
- E) bank əmlakının

**578) Sual:**Kredit müqaviləsi əsasında kredit təminatı deyildir:

- A) girov
- B) himayədarlıq
- C) borc alanın həyat siğortası

D) tutulmalar

E) "c" və "d" cavabları

**579) Sual:**Qısa müddətli kreditləşmə alətidir:

A) kredit müqaviləsi

B) veksel

C) borc öhdəlikləri

D) akkreditiv

**580) Sual:**..... hesablaşmalarda bank köçürmələrindən istifadə olunur:

A) kommersiya bankları arasındaki

B) kommersiya bankları ilə Mərkəzi Bankın arasındaki

C) kommersiya bankları ilə hesablaşma mərkəzləri arasındaki

D) kommersiya bankları ilə kliring hesablaşmaları arasındaki

E) kommersiya bankları ilə ödəniş palataları arasındaki

**581) Sual:**Hesablaşma-ödəniş əməliyyatlarının aparılması məqsədi ilə banklar arasında qurulur:

A) dostluq münasibətləri

**B)** müxbir münasibətlər

C) kredit münasibətlər

D) komission münasibətlər

E) doğru cavab yoxdur

**582) Sual:**Bankın aktiv əməliyyatlarının əsas məqsədidir:

A) bankın müsbət imicini yaratmaq

**B)** gəlir əldə etmək

C) xüsusi kapitalın yaradılması

D) nizamnamə kapitalının yaradılması

**583) Sual:**Bank aktivlərinin quruluşu hərşeydən əvvəl..... müvafiq olmalıdır:

A) bankın biznes strateji məqsədlərinə

- B) Mərkəzi Bankın normativ tələblərinə
- C) bank sahibinin iqtisadi maraqlarına
- D) bank fəaliyyətinin beynəlxalq standartlarının tələblərinə
- E) bankın xüsusi kapitalının həcmində

**584) Sual:** Aktiv əməliyyatların məqsədidir:

- A) yeni əmanətçilərin cəlb edilməsi
- B) maliyyələşməyə ehtiyacı olan müəssisələrin kreditləşdirilməsi
- C) mənfaət əldə etmək**
- D) müxtlif səviyyəli büdcələrlə hesablaşmaq
- E) nizamlandırıçı orqanların göstərişlərini yerinə yetirmək

**585) Sual:** Bankın aktiv əməliyyatıdır:

- A) ssuda verilməsi**
- B) kapitalın formalaşması
- C) depozitlərin qəbulu
- D) qiymətli kağız buraxılışı
- E) ehtiyyat fondunun formalaşması

**586) Sual:** Aktivlərin keyfiyyəti müəyyən olunur:

- A) risk dərəcəsinə görə
- B) likvidlik dərəcəsinə görə
- C) gəlirlilik səviyyəsinə görə**
- D) müddətliliyinə görə
- E) hamısına görə

**587) Sual:** Müxbir münasibətləri quran bank öz tərəfdaşına ----- hesab açır:

- A) hesablaşma hesabı
- B) cari hesab
- C) kontokorrent hesab
- D) «loro» hesabı

E) müxbir hesab

**588) Sual:** Faiz əldə etmək məqsədi ilə banka pul yerləşdirən şəxs necə adlanır:

- A) kreditor
- B) müştəri
- C) zamin
- D) deponent
- E) borc alan
- F) düzgün cavab yoxdur

**589) Sual:** Bankın passiv əməliyyatıdır:

- A) bankın xüsusi kapitalının yaradılması
- B) əmanətlərin qəbulu**
- C) cari hesabların açılması
- D) kredit verilməsi zamanı depozitlərin yaranması
- E) bankın balansının sağ tərəfində əks olunan əməliyyatları

**590) Sual:** Bankın passiv əməliyyatıdır:

- A) xüsusi kapitalın yaradılması
- B) qiymətli kağızların satın alınması**
- C) məcburi ehtiyatların yaradılması
- D) «Nastro» hesablarının yaradılması
- E) «Loro» hesablarının yaradılması

**591) Sual:** Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- A) Mərkəzi Bankın kreditləri
- B) depozit sertifikatlarının satışı
- C) istiqraz buraxılışı
- D) müəssisələrin cari hesabları
- E) əhalinin əmanətləri**

**592) Sual:** Bankın passividir:

- A) Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- B) nağdiyyat
- C) buraxılış depozit sertifikatları**
- D) digər banklara verilən ssudalar
- E) əldə olunan qiymətli kağızlara

**593) Sual:** Bank təsisçilərinin daşınmaz əmlak formasında nizamnamə kapitalının formallaşmasında iştirakı ..... müəyyən olunur:

- A) Mərkəzi Bank tərəfindən
- B) təsisçilərin ümumi yığıncağında**
- C) texniki inventarlaşma bürosu tərəfindən qalıq dəyəri ilə
- D) daşınmaz əmlak obyektlərinin azad qiymətləndiricisi
- E) düzgün cavab yoxdur

**594) Sual:** Bank nizamnamə kapitalını artırı bilər:

- A) təsisçilərin qərarı ilə istənilən vaxt
- B) bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra
- C) yalnız Mərkəzi Bankın razılığı ilə
- D) bankın fəaliyyətə başlamasından iki il keçdikdən sonra
- E) yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə**

**595) Sual:** Bank istiqraz buraxa bilər:

- A) direktorlar şurasının qərarı ilə
- B) bank sahiblərinin ümumi yığıncağının qərarı ilə**
- C) Mərkəzi Bankın icazəsi ilə
- D) Maliyyə Nazirliyinin icazəsi ilə
- E) doğru cavab yoxdur

**596) Sual:** Kommersiya banklarının aktivlərinə daxildir

- A) Pul vəsaitləri və Mərkəzi bankdakı hesablar**
- B) Gələcək dövrlərin xərcləri

- C) Buraxılmış borc öhdəlikləri
- D) Debitorlarla hesablaşmalar üzrə mümkün olan itgilərə ehtiyat

**597) Sual:** Bank xüsusi səhmlərinin emissiyası zamanı bankın məqsədi

- A) Mülkiyyət üzərində nəzarət və təsir dairəsinin genişləndirilməsi
- B) Əlavə resursların cəlb edilməsi**
- C) Səhmlərlə möhtəkirlik əməliyyatlarından gəlir əldə etmək
- D) Likvidlik səviyyəsini yüksəltmək

**598) Sual:** Bankın tərəfindən satın alınan vekseller hansı hesablarda uçota alınır

- A) Aktiv balans hesablarında**
- B) Passiv balans hesablarında
- C) Balansdan kənar hesablarda
- D) Balans arxası hesablarda

**599) Sual:** Kredit təşkilatları hansı qiymətli kağızlarla əməliyyat apara bilər

- A) İstənilən
- B) Emission
- C) Azərbaycanın Mərkəzi bankının xüsusi lisenziyasına müvafiq olan**
- D) Heç biri

**600) Sual:** Kredit riskinə aid olan riskdir

- A) Valyuta riski
- B) Pul vəsaitlərinin qaytarılmaması riski**
- C) Likvidlik riski
- D) Faiz dərəcəsi riski

**601) Sual:** Bankın kredit potensialıdır

- A) Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği
- B) Bank tərəfindən cəlb edilmiş vəsait
- C) Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldığdan sonra qalan məbləğ**

D) Bankın nizamnamə kapitalı

**602) Sual:** Daşınmaz əmlakın girov olduğu kredit adlanır

- A) Qısamüddətli
- B) Dövlət
- C) Blank
- D) İpoteka**

**603) Sual:** Kreditin qaytarılmağını təmin edən forma deyildir

- A) Girov
- B) Bank zəmanəti
- C) Himayədarlıq
- D) Dövlət əmlakı**

**604) Sual:** Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- A) təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
- B) müddətlilik, ödənclik, təminatlılıq, məqsədlilik, fərdi yanaşma
- C) Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma
- D) qaytarılmaqlıq, müddətlilik, ödənclik, təminatlılıq, fərdi yanaşma**

**605) Sual:** Bank tərəfindən müştərinin hesabındaki vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- A) Overdraft**
- B) Faktorinq
- C) Akseptli kredit
- D) Kredit xətti

**606) Sual:** Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- A) Kassa əməliyyatı
- B) Ssuda əməliyyatı**
- C) Lizinq faktorinq
- D) Xarici valyutanın satın alınması

**607) Sual:**Borcalanlara dövriyyə kapitalının tamamlanmasına, əsas kapitala qoyuluşa ,fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir

- A) Verilmə müddəti
- B) Kreditləşmənin məqsədi**
- C) Təminatı
- D) Bank fəaliyyətinin tənzimlənməsi qaydası

**608) Sual:**Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- A) Qısamüddətli kreditlər
- B) Ortamüddətli kreditlər
- C) Uzunmüddətli kreditlər
- D) Tələb edilmədən kreditlər (onkol kredit)**

**609) Sual:**Kreditin real dəyəri hesablanır

- A) Kredit üzrə faiz dərəcəsi ilə inflasiya səviyyəsinin cəmi kimi
- B) Kredit üzrə nominal faiz dərəcəsindən inflasiya səviyyəsi çıxılmaqla**
- C) Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
- D) Faizli pulların məbləğindən inflasiya səviyyəsi çıxılmaqla

**610) Sual:**Bank kreditinin ilkin ödəniş mənbəyidir

- A) Girov qoyulmuş əmlak
- B) Məhsul satışından (iş və xidmətdən)gələn gəlir**
- C) Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- D) Əmlakın satışından gəlir

**611) Sual:**Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- A) Kreditin məbləğindən aşağı olmamalıdır
- B) Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- C) Verilmiş kreditin məbləğindən yüksək olmalıdır**
- D) Kredit məbləğinə bərabər olmalıdır

**612) Sual:**Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- A) Bankın kassasındaki nağdı pul, qiymətli metallar,Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- B) Ödəniş müddəti 30 günədək olan bank ssudaları
- C) Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş
- D) Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları

**613) Sual:**Qiymətli kağızlar bazarında kredit təşkilatları .....kimi çıxışdır

- A) Siğortalayan,sığortalanan
- B) Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent**
- C) Büdcə vəsaitinin bölüşdürücüsü
- D) Rezident və qeyri rezident[yeni cavab]

**614) Sual:**Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- A) Bankın ehtiyatında olan kapital
- B) Bankın əsas vəsaitə qoyulmuş
- C) Bankın əmanətçilər qarşısındaki öhdəliklər
- D) Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait**

**615) Sual:**Mərkəzi Bankın ərazi idarələrindəki müxbir hesablarından çıkış aldıqdan sonra əməliyyat aparılır

- A) növbəti gündən gec olmayaraq kredit təşkilatlarının iş günü başlananadək
- B) iş həftəsinin son gündən gec olmayaraq
- C) hesabat dövrü ərzində
- D) iş gündən sonra**

**616) Sual:**Elektron sənədlərin ləğvi aşağıdakı müddətlərdə aparılır

- A) kağız daşıyıcılarının ləğvindən bir il keçdiqdən sonra
- B) kağız daşıyıcıları üzrə sənədlərin sürətlərinin ləğvi ilə eyni zamanda**
- C) bankın rəhbərliyi ilə razılışdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra
- D) bu sənədlərin kağız daşıyıcılarında olan surəti ləğv edilmir və arxivdə saxlanılır

**617) Sual:** Memorial mühasibat sənədləri saxlanılır:

- A) hər ay üzrə balans hesablarının azalan sırasına görə
- B)** debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər qovluğunda
- C) bütün il üzrə, aylar üzrə tikilmələri
- D) debet-balans hesablarının artan qaydasında həftəlik tikilmələri

**618) Sual:** Mühasibat yazılışlarında düzelişlərə:

- A) icazə verilmir
- B) yalnız bankın rəhbərinin icazəsi ilə
- C)** storno metodu ilə aparılana icazə verilir
- D) icazə verilir, lakin buna görə inzibati cəza nəzərdə tutulur

**619) Sual:** Əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. Əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:

- A) Mərkəzi Bankın əsasnaməsi ilə
- B) kassa işçisi tərəfindən
- C)** bankın rəhbəri tərəfindən
- D) bankın müştərisi tərəfindən

**620) Sual:** Əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunur

- A) bir iş həftəsi ərzində
- B) rüb ərzində
- C) cari ilin sonuna dək
- D)** həmən gün

**621) Sual:** Sənəd dövriyyəsi dedikdə başa düşülür

- A) sənədlərin banka daxil olma anından günün sənədlərinə tikilənədək
- B) HKM vasitəsi ilə sənəd dövriyyəsi
- C) sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi)
- D)** müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilməsindən sonra

**622) Sual:** Bank sənədləri dedikdə ..... başa düşülər

- A) bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər
- B) kredit təşkilatının rəhbəri və ya baş mühasibi tərəfindən imzalanan sənədlər
- C) Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər
- D) yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi**

**623) Sual:** Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir

- A) kassa məxaric orderi
- B) kassa mədaxil orderi
- C) müşahidə cədvəli
- D) HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış**

**624) Sual:** Bank sənədləri bölünür:

- A) kassa və mədaxil
- B) mədaxil-məxaric
- C) balans və balansdankənar
- D) kassa və memorial**

**625) Sual:** Sinteik uçot sənədidir

- A) şəxsi hesabdan çıxarış
- B) qalıq cədvəli və gündəlik balans
- C) gündəlik dövriyyə cədvəli və gündəlik balans**
- D) qalıq cədvəli və şəxsi hesab

**626) Sual:** Bank müştərisinin şəxsi hesabından çıxarış ..... nüsxədə çap edilir

- A) üç
- B) bir
- C) iki**
- D) dörd

**627) Sual:** Şəxsi hesab üzrə əməliyyatlar əks edilir

- A) şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında
- B) bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında
- C) açılmış hesabların qeydiyyatı kitabında
- D) sintetik hesabda

**628) Sual:**Sintetik uçotun vəzifəsidir

- A) analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət
- B)** analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması
- C) idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- D) analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi

**629) Sual:**əməliyyat jurnalının aparılmasında məqsəd.....

- A) cari günün əməliyyatları üzrə qalıqların çıxarılması
- B) bank daxili əməliyyatların uçotunu aparmaq
- C) hesablar üzrə balansı müəyyənləşdirmək
- D) əməliyyatları sintetik uçotda əks etdirmək

**630) Sual:**Sintetik uçot məlumatlarından istifadə edilir:

- A) ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində
- B)** bank fəaliyyətinin təhlili və idarə olunmasında
- C) mühasibat hesablarına nəzarətdə
- D) bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində

**631) Sual:**Hər bir ikinci sıra balans sintetik hesabına açılır.....

- A) analitik uçotun şəxsi hesabı
- B) birinci sıra hesablar
- C) balans hesabları
- D) balansdan kənar analitik hesab

**632) Sual:**Sintetik uçot sənədləri tərtib edilir

- A) illik

- B) rüblük
- C) gündəlik
- D) həmişə**

**633) Sual:**Analitik uçot sənədləri tərtib edilir

- A) illik
- B) rüblk
- C) gündəlik**
- D) aylıq

**634) Sual:**Sintetik uçot sənədidir

- A) ödəniş tapşırığı
- B) memorial order
- C) gündəlik dövriyyə cədvəli**
- D) şəxsi hesablar

**635) Sual:**Sintetik uçot sənədinə daxildir:

- A) tədiyyə tələbnamsı
- B) memorial order
- C) gündəlik balans**
- D) hesablar üzrə qalıq cədvəli

**636) Sual:**Analitik uçot sənədlərinə daxildir

- A) ödəniş tapşırığı
- B) pul çeki
- C) hesablar üzrə qalıq cədvəli**
- D) gündəlik dövriyyə cədvəli

**637) Sual:**Analitik uçot sənədinə aiddir

- A) ödəmə tapşırığı
- B) pul çeki**

C) şəxsi hesablar

D) gündəlik balans

**638) Sual:**Sintetik uçot sənədidir:

A) faizlərin hesablama cədvəli

**B)** gündəlik dövriyyə cədvəli

C) şəxsi hesablar

D) hesablar üzrə qalıq cədvəli

**639) Sual:**Sintetik uçot sənədidir:

A) şəxsi hesablar

B) hesablar üzrə qalıq cədvəli

**C)** gündəlik balans

D) faizlərin hesablanması cədvəli

**640) Sual:**Analitik uçot sənədidir

A) gündəlik balans

B) gündəlik dövriyyə cədvəli

**C)** hesablar üzrə qalıq cədvəli

D) aylıq balans

**641) Sual:**Analitik uçotun sənədidir

A) şəxsi hesablar

B) gündəlik balans

C) gündəlik dövriyyə cədvəli

D) aylıq balans

**642) Sual:**Kredit təşkilatının balansı .....sırə hesabları əsasında tərtib edilir.

A) birinci sırə

B) ikinci sırə

**C)** həm birinci həm ikinci

D) balans arxası hesablar üzrə

**643) Sual:** Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

- A) yalnız elektron qaydasında
- B) yalnız kağız daşıyıcısında
- C) elektron formada və ya kağız daşıyıcısı formasında**
- D) istənilən qaydada

**644) Sual:** Müştərinin şəxsi hesabından çıkış verilir:

- A) yalnız elektron formasında
- B) yalnız kağız daşıyıcısı formasında
- C) elektron formada və ya kağız daşıyıcısı formasında**
- D) şifahi formada

**645) Sual:** Şəxsi hesablarda yazılış ..... əsasında aparılır.

- A) analitik uçot sənədləri
- B) sintetik uçot sənədləri
- C) həm analitik, həm sintetik uçot sənədləri
- D) ilkin sənədlər**

**646) Sual:** Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- A) yuxarı təşkilatın adı
- B) şəxsi hesabın adı
- C) bank hesabı müqaviləsinin tarixi və nömrəsi**
- D) şəxsi hesabın sahibinin adı

**647) Sual:** Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- A) hesabın açılma tarixi**
- B) şəxsi hesabın adı
- C) yuxarı təşkilatın adı
- D) müştərinin fəaliyyət növü

**648) Sual:** əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- A) ertəsi iş günündən gec olmayaraq
- B) həmin günü**
- C) kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- D) başqa vaxtlarda

**649) Sual:** Kredit təşkilatında əməliyyat gününün müddəti ..... tərəfindən müəyyən edilir.

- A) Mərkəzi Bankın göstərişi ilə
- B) Mərkəzi Bankın baş mühasibi
- C) kredit təşkilatının özü**
- D) Mərkəzi Bankın normativ sənədi

**650) Sual:** Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- A) yalnız müştəri
- B) yalnız kredit təşkilatının işçisi
- C) müştəri və ya kredit təşkilatının işçisi**
- D) bankın uçot işçisi

**651) Sual:** Mühasibat işçilərini və dəqiqliyə vəzifələrini və onların xidmət göstərdiyi hesabları müəyyən edir:

- A) kredit təşkilatının rəhbəri
- B) kredit təşkilatının baş mühasibi**
- C) mərkəzi Bankın normativ sənədi
- D) banklar haqqında qanun

**652) Sual:** Mühasibat işçiləri məşğuldurlar:

- A) Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət**
- B) müştəriləri dinləməklə
- C) pul hesablaşma sənədlərinin verilməsi ilə
- D) nağd pulların qəbulu və verilməsi ilə

**653) Sual:**Xarici valyutada əməliyyatların uçotu aparılır:

- A) ayrıca balans hesablarında
- B) manatla aparılan balans hesablarında**
- C) balansın ayrıca bölməsinin hesablarında
- D) manatla aparılan şəxsi hesablarda

**654) Sual:**Balansdan kənar hesabdır:

- A) 40702
- B) 90902**
- C) 70102
- D) 45818

**655) Sual:**Balans hesabıdır:

- A) 90901
- B) 90916
- C) 3012**
- D) 90902

**656) Sual:**Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- A) icazə verilir
- B) icazə verilmir**
- C) yalnız illik hesabatın tərtibində icazə verilir
- D) Mərkəzi Bankın razılığı ilə icazə verilir.

**657) Sual:**İkitərəfli yazılış metodu ..... hesabların müxabirləşməsində istifadə olunur.

- A) yalnız balans hesablarının
- B) yalnız balansdan kənar hesabların
- C) balans və balansdan kənar hesabların**
- D) Mərkəzi Bankın icazə verdiyi hesabların

**658) Sual:**Bankın hesab planında aktiv-passiv hesabları eks olunurmu:

- A) Hə
- B) yox**
- C) bankın uçot siyasetindən asılı olaraq
- D) Mərkəzi Bankın icazəsi ilə
- E) Maliyyə Nazirliyinin razılığı ilə

**659) Sual:** Bankın hesab planı dedikdə ..... başa düşülür.

- A) mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- B) mühasibat uçotunun analitik hesablarının siyahısı
- C) hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- D) hesablar üzrə qruplaşdırılmış cədvəl**

**660) Sual:** İnventarlaşma ..... tərəfindən müəyyən edilir:

- A) səhmdarların yığıncığı
- B) baş Mühasib
- C) müvəkkil şəxs
- D) bankın rəhbəri**
- E) yuxarı təşkilat

**661) Sual:** Mühasibat uçotu hesablarının təyinatıdır

- A) yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu**
- B) cari əməliyyatların əks olunması
- C) hesabatların təqdim edilməsi
- D) bankın balansının tərtibi

**662) Sual:** İnventarlaşma..... deməkdir.

- A) təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması
- B) əmlak və öhdəliklərin qiymətləndirilməsi
- C) əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluluğunun yoxlanması və sənədli təsdiqi**
- D) əmlakın mühasibat uçotunda faktiki əks olunması

**663) Sual:**Mühasibat uçotu üzrə sənədlər ..... təmin edir.

- A) Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq
- B)** Bank fəaliyyətinin tam və arası kəsilməz əksini
- C) mühasibat uçotunun normativ aktlara uyğunluğunu
- D) Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını

**664) Sual:**Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- A) faktiki dəyəri ilə
- B)** ilkin dəyəri ilə
- C) bərpa dəyəri ilə
- D) balans dəyəri ilə

**665) Sual:**Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- A) əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunur
- B) Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilir
- C)** əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunur
- D) əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunur.

**666) Sual:**əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- A) əməliyyatların əməliyyat günü ərzində əks olunması
- B) əməliyyatların iş günü ərzində əks olunması
- C) əməliyyatların həftə ərzində əks olunması
- D)** əməliyyat aparıldığı gün əks olunur.

**667) Sual:**Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- A) əməliyyatların hesabatlılığı
- B) əməliyyatların mövsümiliyi
- C)** əməliyyatın müntəzəm əks olunması
- D) əməliyyatların təminatlılığı

**668) Sual:**Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- A) əməliyyatların təminatlılığı
- B) bank fəaliyyətinin müntəzəmliyi**
- C) əməliyyatların hesabatlılığı
- D) əməliyyatların mövsümiliyi

**669) Sual:** Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- A) mühasibat uçotunun hesab planı.
- B) bank hesabları üzrə əməliyyatların məcmusu.
- C) aktiv və passiv formasında mühasibat uçotu obyektləri
- D) bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması**

**670) Sual:** Bankın mənfətliliyi ona imkan verir ki:

- A) yeni filiallar açmaq yolu ilə öz fəaliyyət miqyasını genişləndirsin
- B) filiallarla qarşılıqlı münasibəti genişləndirsin
- C) rentabellik səviyyəsini aşağı salsın
- D) borcların aşağı salınmasına nail olmaq**

**671) Sual:** Yetərli səviyyədə mənfəəti olan bankın.....imkanı əldə edir

- A) bankın işçi heyəti ilə münasibətləri yaxşılaşdırmağa
- B) pul bazارında bankın rəqabət qabiliyyətini müəyyən etmək**
- C) vergi üzrə ödənişləri azaltmağa
- D) mənfəətin bölüşdürülməsi üzrə qərar qəbul etməyə

**672) Sual:** Bankın sərəncamındaki yetərli mənfəət ona imkan verir:

- A) müştərilərlə iqtisadi münasibətləri yaxşılaşdırmaq
- B) qəfil itgilərin yaranmasına qarşı möhkəmlik ehtiyatı yaratmaq**
- C) işçilərin sayını artırmaq
- D) bankın fəaliyyətini nizamlaşdırmaq

**673) Sual:** Kommersiya banklarının xərclər qrupuna daxildir

- A) Dəyişən xərclər**

- B) Artan xərclər
- C) Əməliyyat xərcləri
- D) Azalan xərclər

**674) Sual:**Kommersiya bankının gəliridir:

- A) Passivlər üzrə mükafatlar
- B) Aktivlər üzrə əməliyyatlar
- C) Komissiyon mükafatlar
- D) Hər üçü

**675) Sual:**Bankın mənfəətinin bir hissəsi yönəldilir:

- A) Lizinq əməliyyatlarına
- B) Trast əməliyyatlarına
- C) Nəzərdə tutulmayan zərərlərin ödənilməsinə
- D) Passiv əməliyyatların aparılmasına

**676) Sual:**Bankın sabit gəliridir:

- A) Passiv əməliyyatdan gələn gəlirlər
- B) Köməkçi fəaliyyətdən gələn gəlirlər
- C) Cari hesablardan gələn gəlirlər
- D) Aktiv fəaliyyətdən gələn gəlirlər

**677) Sual:**Mənfəətin artımı aşağıdakıları təmin edir:

- A) Fəaliyyətin genişləndirilməsi, kapital və ehtiyatın artımı
- B) Passivlərin artırılmasını
- C) Təqaüdlərin artırılmasını
- D) Ödənişlərin sürətləndirilməsini

**678) Sual:**Kommersiya banklarının mənfəəti ----- mənbədir:

- A) Passiv əməliyyatlar aparmaq üçün
- B) Səhmdarlara divident ödəmək üçün

- C) Müştərilərə yüksək xidmət üçün
- D) Əməliyyatlar aparmaq üçün

**679) Sual:**Kommersiya bankının mənfəəti bankın -----

- A) Faiz göstəricisidir
- B) Etibarlılıq göstəricisidir**
- C) Səviyyə göstəricisidir
- D) Xərc göstəricisidir

**680) Sual:**Kommersiya bankları mənfəət əldə edir:

- A) Passiv əməliyyatlardan
- B) Vergi ödənişlərindən
- C) Lizinq əməliyyatlarından**
- D) Əmək ödənişlərindən

**681) Sual:**Kommersiya banklarının mənfəəti:

- A) Passiv əməliyyatların mənbəidir
- B) Lizinq mənbəidir
- C) Vergi ödənişi mənbəidir**
- D) Təqaüdlərin ödəniş mənbəidir:

**682) Sual:**Bankın mənfəətliliyi asılıdır:

- A) Aktiv əməliyyatların mənfəətə nisbətindən
- B) Ssuda əməliyyatlarının mənfəətə nisbətindən
- C) Gəlir və xərclərin məbləğindən**
- D) mənfəətlə vergilərin məbləğindən

**683) Sual:**Yaranma müddəti baxımından bankın xərcləri bölünür:

- A) Birbaşa və dolayı
- B) Faizli və faizsiz
- C) Əməliyyat və funksional**

**D) Cari və birdəfəlik**

**684) Sual:** Xalis mənfəət balans mənfəətindən nə səviyyədə fərqlənir

- A) Ehtiyat fonduna köçürmə
- B) İqtisadi həvəsləndirmə fonduna köçürmə
- C) Büdcəyə ödənilən vergi**
- D) Səhmdarlara ödənilən divident

**685) Sual:** İtgilərin ödənilmə mənbəsidir:

- A) Nizamnamə fondu
- B) Ehtiyat fondu**
- C) Yığım fondu
- D) Sosial təyinatlı fond

**686) Sual:** İqtisadi məzmununa görə bankın xərcləri bölünür

- A) Faizli və faizsiz
- B) Birbaşa və dolayı
- C) Cari və birdəfəlik
- D) Əməliyyat və funksional**

**687) Sual:** Bankın xərclərinin nisbətən çox hissəsini təşkil edir:

- A) Bankın fəaliyyətinin təmin edilməsi
- B) Cəlb olunmuş vəsaitlərə xərclər**
- C) Xarici valyuta ilə əməliyyatlara xərclər
- D) Hesablaşma-kassa əməliyyatları xərclər

**688) Sual:** Xərclər onların maya dəyərinə daxil edilməsi üsuluna görə bölünür:

- A) Cari və birdəfəlik
- B) Əməliyyat və funksional
- C) Faizli və faizsiz
- D) Birbaşa və dolayı**

**689) Sual:**Mənfəətdən ..... istifadə onun kapitallaşmasıdır

- A) Nizamnamə ehtiyat və iqtisadi həvəsləndirmə fondlarının tamamlanması
- B) Səhmdarlara dividendlərin verilməsi
- C) Ssudalar üzrə mümkün itgilərin tamamlanması ehtiyatına
- D) Vergilər ödənilidikdən sonra nəzərdə tutulmayan xərclərin örtülməsi**

**690) Sual:**Nisbətən bahalı faiz xərci hesab edilir:

- A) Təşkilatların hesablaşma hesablarının aparılması
- B) Təşkilatların depozitlərinin xidməti
- C) Əhalinin tələb edilmədən əmanətlərinə xidmət
- D) Əhalinin müddətli əmanətlərinə xidmət**

**691) Sual:**Yaranma formasına görə bankın xərcləri bölünür:

- A) Əməliyyat və funksional
- B) Cari və birdəfəlik
- C) Birbaşa və dolayı
- D) Faizli və faizsiz**

**692) Sual:**.....gələn gəlir stabil hesab edilir

- A) Qiymətli kağızlarla əməliyyatdan
- B) Xarici valyuta ilə əməliyyatlardan
- C) Kredit verilməsindən**
- D) Digər təşkilatların fəaliyyətində iştirakda

**693) Sual:**Tərkibinin yekcinsliyinə görə bankın gəlirləri bölünür

- A) Stabil və qeyri stabil
- B) Əməliyyat və qeyri əməliyyat
- C) Faizli və faizsiz
- D) Birelement və kompleks**

**694) Sual:** Bankın köməkçi fəaliyyətindən gələn gəlirlərinə daxildir:

- A) Digər təşkilatların fəaliyyətində iştirakdan gələn gəlir
- B) Müştərilərə göstərilən xidmətdən gələn gəlir
- C) Keçmiş hesabat dövrü əməliyyatlarından gələn gəlir
- D) Maliyyə bazarındaki fəaliyyətdən gələn gəlir**

**695) Sual:** İqtisadi məzmununa görə bank gəlirləri bölünür

- A) Faizli və faizsiz
- B) Birelementli və kompleks
- C) Stabil və qeyri stabil
- D) Əməliyyat və qeyri əməliyyat**

**696) Sual:** Bankın əməliyyat gəlirləri hansı fəaliyyətin nəticəsidir

- A) Əsas**
- B) Köməkçi
- C) Əsas və köməkçi
- D) Sair

**697) Sual:** Yaranma müddəti baxımından bank gəlirləri bölünür:

- A) Birelementli və kompleks
- B) Faizli və faizsiz
- C) Əməli və qeyri əməli
- D) Stabil, qeyri stabil**

**698) Sual:** Bankın əsas fəaliyyətindən gələn gəlirdir

- A) Digər təşkilatların fəaliyyətindəki iştirakından
- B) Otaqların kirayəyə verilməsindən
- C) Müştərilərə göstərilən xidmətdən**
- D) Maliyyə bazarındaki fəaliyyətdən

**699) Sual:** Alınma formasına görə bankın gəlirləri bölünür

- A) Əməliyyat və qeyri əməliyyat
- B) Stabil və qeyri stabil
- C) Kompleks və birtərəfli
- D) Faizli və faizsiz**

**700) Sual:** Mənfəətin öyrənilməsi tədqiqata daxildir

- A) Gəlirlərin və xərclərin**
- B) Aktivlərin
- C) Passivlərin
- D) Aktivlərin və passivlərin